

«Qeydiyyatda alınmışdır»  
Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Qiymətli Kağızlar üzrə  
Dövlət Komitəsi

AZ 100100610P

(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

03 avqust 2006-cı il

(Səhm buraxılışının qeydiyyat tarixi)

[İmza]  
(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü ilə təsdiq edilmiş imzası)

**SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ**

**Bir səhmin dəyəri AZN 2 (iki) manat olan 2 609 360 (iki milyon altə yüz doqquz min üç yüz altmış) ədəd**

(Səhmlərin nominal dəyəri və miqdarı)

**Adi sənədsiz adlı**

(Səhmlərin növü və forması)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyatda almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.

Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.

**Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeir Hacıbəyov küç. 27, AZ1000**

(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)

**Tel: (+ 99412) 498 1981, (+ 99412) 497 2972, Faks: (+ 99412) 497 3379**

(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

**İdarə Heyətinin Sədri**

**Vasiliy Viktoroviç Xamaza**

(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbəşçi icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

03 avqust 2006-cı il

(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

## I. Emitent Haqqında məlumat

### 1. Emitentin (tam və qısaldılmış) adı və təşkilati-hüquqi forması:

**Tam adı:** “NİKoyl” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti;

**Qısaldılmış adı:** “NİKoyl” İKB;

**Təşkilati-hüquqi forması:** Açıq Səhmdar Cəmiyyəti.

### 2. Emitentin hüquqi ünvanı, olduğu yer və əlaqə telefonları:

**Hüquqi ünvanı:** Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeir Hacıbəyov küç.  
27, AZ1000

**Olduğu yer:** Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeir Hacıbəyov küç.  
27, AZ1000

**Əlaqə telefonları:** (+99412) 498-19-81, (+99412) 497-29-72 ;

**Faks:** (+99412) 497-33-79;

**Elektron poçtun ünvanı:** [bank@nikoil.az](mailto:bank@nikoil.az)

### 3. Emitentin dövlət qeydiyyatı haqqında məlumat:

**Dövlət qeydiyyatına alındığı tarix:** 25.02.1994-cü il;

**Qeydiyyat nömrəsi:** 203

**Dövlət qeydiyyatını həyata keçirmiş orqanın adı:** Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

**Eyniləşdirmə kodu:** 1523473;

### 4. Emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər:

“Ülpər” Kommersiya Bankı kimi 25 fevral 1994-cü ildə Milli Bankın 203 nömrəli lisenziya ilə qeydiyyata alınmışdır.

Adını dəyişərək “Nikoyl” İnvestisiya Kommersiya Bankı Məhdud Məsuliyyətli Cəmiyyəti kimi 29 aprel 2002-ci ildə Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Təşkilati-hüquqi formasını dəyişərək “Nikoyl” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar cəmiyyəti kimi 20 iyun 2005-ci ildə Ədliyyə Nazirliyində qeydə alınmışdır.

### 5. Emitentin maliyyə ili: Hər təqvim ilinin 01 yanvar tarixindən 31 dekabr tarixinədək.

**6. Emitentə verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN):**

**9900014901**

**7. Emitentin təsisçiləri haqqında məlumat:**

<b>ADI</b>	<b>Payı</b>	<b>Ünvan</b>	<b>Rəhbər</b>
“NİKoyl” GTSİC	61%	M. Mənsur küç, 51/57, Bakı, Azərbaycan	Besşapoşnikov A.O.
LUKoyl-Azərbaycan QTSC	19%	Sabir kuç, 1/3, Bakı, Azərbaycan	Əliyev F.A.
İSR” Holding MMC	20%	Nizzami küç, 340, Bakı, Azərbaycan	Xəlilov İ.A.
Cəmi	100%		

**8. Emitentin filialları və nümayəndəlikləri haqqında məlumat:**

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın 1-saylı filialı

**Olduğu yer:** Azərbaycan, Bakı, S.Rüstəm küç, 60/44, AZ1007

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 07.07.04 tarixli 203/2 sayılı icazə əsasında

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın 2-saylı filialı

**Olduğu yer:** Azərbaycan, Bakı ş., N. Nərimanov meydanı 9, AZ1073

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 203/3 sayılı icazə əsasında, 03.02.05 tarixdən fəaliyyət göstərir

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın 3-saylı filialı

**Olduğu yer:** Azərbaycan, Bakı ş., R. Beybutov küç. 389, AZ1022

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 203/4 sayılı icazə əsasında ,09.11.05 tarixdən fəaliyyət göstərir

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın Qəbələ filialı

**Olduğu yer:** Azərbaycan, Qəbələ ş., H. Əliyev küç, 32, AZ3600

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 203/1 sayılı icazə əsasında ,02.03.04 tarixdən fəaliyyət göstərir

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın Sumqayıt filialı

**Olduğu yer:** Azərbaycan, Sumqayıt ş., Azadlıq küç 14, AZ5000

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı

tərəfindən verilmiş 203/5 sayılı icazə əsasında, 04.08.05 tarixdən fəaliyyət göstərir

**Adı:** ASC NİKoyl İnvestisiya Kommersiya Bankın Plaza şöbəsi  
**Olduğu yer:** Azərbaycan, Bakı ş., Nizami küç 340, AZ1000

**Fəaliyyəti həyata keçirmək üçün əsas:** Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 203/Ş-1 sayılı icazə əsasında, 22.03.06 tarixdən fəaliyyət göstərir

#### **9. Emitentin törəmə cəmiyyətləri haqqında məlumat:**

Emitentin törəmə cəmiyyətləri yoxdur.

#### **10. Emitentin Müşahidə (Direktorlar) Şurasının üzvləri.**

**10.1. Müşahidə şurasının sədri - Ələskərov Valeh Firuz oğlu.**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** Azərbaycan Respublikası Milli Məclisi

**Tutduğu vəzifə:** Sədrin Müavini;

**10.2. Müşahidə Şurasının üzvü – Xəlilov İskəndər Ağasəlim oğlu.**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** İSR Holding MMC

**Tutduğu vəzifə:** təşkilatın prezidenti;

**10.3. Müşahidə Şurasının üzvü – Besşapoşnikov Aleksandr Olegoviç.**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** NİKoyl QTSİC

**Tutduğu vəzifə:** Direktor;

**10.4. Müşahidə Şurasının üzvü – Averyanov Dmitriy İqoreviç.**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** Uralsib maliyyə korporasiyası

**Tutduğu vəzifə:** Prezidentin müşaviri;

10.5. **Müşahidə Şurasının üzvü – Kamskiy Pyotr Eduardoviç.**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** Uralsib maliyyə korporasiyası

**Tutduğu vəzifə:** Səhmdar kapitalin planlaşdırma və idarəetmə funksional istiqamətin rəhbəri;

**11. Emitentin icra orqanı haqqında məlumat:**

11.1. **Adı :** İdarə Heyəti

11.2. **Tərkibi:**

11.2.1. **İdarə Heyətinin Sədri – Vasiliy Viktoroviç Xamaza;**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdən kənarında heç bir vəzifə tutmur.

11.2.2. **İdarə Heyətinin üzvü – Əhmədov Vagif Gafar oğlu;**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdən kənarında heç bir vəzifə tutmur.

11.2.3. **İdarə Heyətinin üzvü – Məmmədov Emil Məhəbbət oğlu**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** NİKoyl İKBASC;

**Tutduğu vəzifə:** İdarə Heyəti Sədrinin müavini;

11.2.4. **İdarə Heyətinin üzvü – Astaxova Antonina Vladimirovna**

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** NİKoyl İKBASC;

**Tutduğu vəzifə:** Baş mühasib;

11.2.5. **İdarə Heyətinin üzvü** – Əzimov Anar Tahir oğlu

Emitentin nizamnamə kapitalında payı yoxdur;

Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:

**Təşkilat:** NİKoyl İKBASC;

**Tutduğu vəzifə:** 2 sayılı filialın müdiri;

**12. Emitentin Audit komitəsinin üzvləri.**

12.1. **Audit komitəsinin Sədri** – Komarov Oleg Viktoroviç

**Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:**

**Təşkilat:** Uralsib maliyyə korporasiyası;

**Tutduğu vəzifə:** Audit direksiyasının rəhbəri

12.2. **Audit komitəsinin Üzvü** – İbrahimov Həsənağa Hüseyn oğlu

**Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:**

**Təşkilat:** İSR Holding;

**Tutduğu vəzifə:** Vise Prezident

12.3. **Audit komitəsinin Üzvü** – Məmmədov Fuad Oktayedr oğlu

**Emitentdə və emitentdən kənarında tutduğu vəzifələr:**

**Təşkilat:** LUKoyl Azərbaycan QTSC;

**Tutduğu vəzifə:** Mühasib

**13. Emitentin səhmdarlarının sayı:**

Səhmdarların ümumi sayı – 3 (üç)  
o cümlədən,

Hüquqi şəxs olan səhmdarlar – 3 (üç)  
Fiziki şəxs olan səhmdarlar – yoxdur

**14. Emitentin nizamnamə kapitalında on faiz və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarlar:**

Səhmdarın adı (hüquqi şəxslər üçün)	Səhmdarın olduğu yer və VÖEN-i	Səhmdarın malik olduğu səhmlərinin sayı	Emitentin nizamnamə kapitalında payı
"NİKoyl" GTSİC	M. Mənsur küç, 51/57, Bakı, Azərbaycan VÖEN - 1700102421	1458290	61%
LUKoyl-Azərbaycan QTSC	Sabir küç, 1/3, Bakı, Azərbaycan VÖEN - 9900006931	454222	19%
İSR" Holding MMC	Nizzami küç, 340, Bakı, Azərbaycan VÖEN - 1400053031	478128	20%

**15. Nizamnamə kapitalında Emitentin payı on faizdən az olmayan hüquqi şəxslər:**  
Belə hüquqi şəxs yoxdur

**16. Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında məlumat:**

Nizamnamə kapitalının miqdarı: AZN 4.781.280 (dörd milyon yeddi yüz səksən bir min iki yüz səksən) manat.

**Nizamnamə kapitalı aşağıdakı səhmlərdən təşkil olunur:**

Səhmlərin növü və forması: adi adlı sənədsiz;

Səhmlərin sayı: 2390640 (iki milyon üç yüz doxsan min altı yüz qır) ədəd;

Bir səhmin nominal dəyəri: 2 (iki) AZN manat;

Səhmdarların Emitentin nizamnamə kapitalında malik olduğu səhmlərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsi dərəcəsi: 100 %.

**17. Emitentin tədavüldə olan qiymətli kağızları haqqında məlumat:**

**Qiymətli kağızların növü:** adi səhmlər;

**Qiymətli kağızların forması:** adlı sənədsiz;

**Qiymətli kağızların sayı:** 2390640 (iki milyon üç yüz doxsan min altı yüz qır) ədəd;

**Bir qiymətli kağızın nominal dəyəri:** AZN 2 (iki) manat;

**Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi:** AZ100100610

**Qiymətli kağızlar buraxılışının qeydiyyat tarixi:** 24.07.2006-cı il.

**Bir qiymətli kağızla, onun sahibinə verilən hüquqlar :**

- bankın idarə edilməsində qanunvericiliklə və bankın nizamnaməsi ilə müəyyən edilmiş qayadada iştirak etmək, onun idarə etmə və icra orqanlarına seçmək və seçilmək;

- qanunvericiliklə müəyyən edilmiş qaydada, bankın fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- bankın Səhmdarlarının ümumi yığıncağının çağırmasını tələb etmək;
- bankın Səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- bankın Səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun sürətini tələb etmək;
- bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
- bankın xalis mənfəətindən dividend almaq;
- bankın fəaliyyətinə xitam verildikdə, bankın kreditörünün tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- qanunvericiliklə və bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

**18. Emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində Emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat:**

Səhmdarların Ümumi Yığıncağının 2-saylı 06-07-06 tarixli protokoluna əsasən aşağıda göstərilən dividendlərin ödənilməsi barədə qərar qəbul edilmişdir

Səhmdarın adı	Səhmlərin sayı	Ödəniləcək dividend
“NİKoyl” GTSİC	1458290	170 468,34 AZN
LUKoyl-Azərbaycan QTSC	454222	53 096,70 AZN
İSR” Holding MMC	478128	55 891,26 AZN

**19. Müstəqil auditorun hesabatı ilə birlikdə Emitentin sonuncu balansı və toplu maliyyə hesabatı.**

Emissiya prospektinin bu bəndi üzrə məlumat hazırkı emissiya prospektinə əlavə olunur.

**II. YERLƏŞDİRİLƏN SƏHMLƏR HAQQINDA MƏLUMAT**

**20. Səhmlərin emissiyası haqqında qərarın tarixi, nömrəsi və onu qəbul etmiş orqan:**

Səhmlərin emissiyası haqqında qərar “NİKOYL” İKBASC –nin Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən 06.07.2006-ci il tarixdə qəbul edilmişdir, (Protokol № 2).

**21. Səhmlərin növü və forması:**

Adi adlı sənədsiz səhmlər.

**22. Səhmlərin sayı:**

2.609.360 (iki milyon altı yüz doqquz min üç yüz almış) ədəd.

**23. Bir səhmin nominal dəyəri:**

AZN 2 (iki) manat.

**24. Buraxılışda olan səhmlərin məcmu nominal dəyəri:**

AZN 5.218.720 (beş milyon iki yüz on səkkiz min yeddi yüz iyirmi) manat.

**25. Hər bir adi səhmlə, onun sahibinə verilən hüquqlar (Nizamnamənin 6-cı bəndinə müvafiq olaraq):**



- bankın idarə edilməsində qanunvericiliklə və bankın nizamnaməsi ilə müəyyən edilmiş qayadada iştirak etmək, onun idarə etmə və icra orqanlarına seçmək və seçilmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada, bankın fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- bankın Səhmdarlarının ümumi yığıncağının çağırmasını tələb etmək;
- bankın Səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- bankın Səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun sürətini tələb etmək;
- bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
- bankın xalis mənfəətindən dividend almaq;
- bankın fəaliyyətinə xitam verildikdə, bankın kreditorlarınının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- qanunvericiliklə və bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

## **26. Səhmlərin yerləşdirilməsi üsulu:**

Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə fond birjasında həyata keçiriləcək.

## **27. Səhmlərin yerləşdirilməsinin həyata keçiriləcəyi fond birjası haqqında məlumat:**

**Tam adı:** „Bakı Fond Birjası” Qapalı səhmdar cəmiyyəti;

**Qısaldılmış adı:** „BFB” QSC;

**VÖEN:** 1700262271;

**Hüquqi ünvanı:** Bakı şəhəri, AZ1000. Bül-Bül prospekti, 19;

**Olduğu yer:** Bakı şəhəri, AZ1000. Bül-Bül prospekti, 19;

**Əlaqə telefonları:** (12) 498 9820, Faks: 493 7793;

**Elektron poçt ünvanı:** info@bse.az;

**Internet şəbəkəsində rəsmi sahifəsi:** www.bse.az;

## **Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının lisenziyaları:**

- fond birjası fəaliyyətinin həyata keçirilməsinə 5 №-li müddətsiz lisenziya 21 iyul 2000-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir;
- depozitari fəaliyyətinin həyata keçirilməsinə 9 №-li müddətsiz lisenziya 25 iyul 2000-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir;
- qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyətinin həyata keçirilməsinə 47 №-li lisenziya 5 (beş) il müddətinə 18 dekabr 2002-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir.

## **28. Səhmlərin yerləşdirilməsini həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı haqqında məlumat:**

**Tam adı:** International Transaction Systems

**Qısaldılmış adı:** International Transaction Systems

**VÖEN:** 1300778541

**Hüquqi unvanı:** AZ1065, Bakı, C.Cabbarlı küç 44, Caspian Plaza, 14 mərtəbə

**Olduğu yer:** AZ1065, Bakı, C.Cabbarlı küç 44, Caspian Plaza, 14 mərtəbə

**Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının lisenziyaları:**

- diler fəaliyyətinin həyata keçirilməsinə 001344 №-li (Qeydiyyat nömrəsi 74) Lisenziya 5 (beş) il müddətinə 28.12.2005-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir;
- broker fəaliyyətinin həyata keçirilməsinə 001345 №-li (Qeydiyyat nömrəsi 73) Lisenziya 5 (beş) il müddətinə 28.12.2005-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir.

**29. Səhmlərin yerləşdirilməsi müddəti və qaydası:**

Səhmlərin yerləşdirilməsinin başlanma tarixi:

Səhmlərin yerləşdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra, bu Emissiya prospektində olan məlumatların açıqlanması başladığı tarixdən etibarən 15 (on beş) təqvim günündən tez olmayaraq başlayacaq. Bu emissiya prospektində olan məlumatların açıqlanması tarixi, bu barədə məlumatın “BFB” QSC-nın İnternet şəbəkəsində olan rəsmi səhifəsində (www.bse.az) dərc olunduğu tarix hesab olunur. Səhmlərin yerləşdirilməsinin başlanma tarixi səhmlərin yerləşdirilməsinə beş gün qalmış “BFB” QSC-nın İnternet şəbəkəsində olan rəsmi səhifəsində (www.bse.az) elan olunacaq.

Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi:

Səhmlərin yerləşdirilməsi, yerləşdirmənin başladığı tarixdən 270 (iki yüz yetmiş) təqvim günü keçdikdən sonra başa çatır.

Səhmlərin yerləşdirilməsi qaydası:

Səhmlər “BFB” QSC-nın ticarət sistemi vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Səhmlərin yerləşdirilməsi maraqlı şəxslər (investorlar) tərəfindən səhm buraxılışını yerləşdirən vasitəçiyə – qiymətli kağızlar bazarının peşəkar iştirakçısına, onun təsdiq etdiyi formada səhmlərin satın alınması haqqında sifarişlərin verilməsi və bu sifarişlər qəbul edildiyi halda, investorlarla səhmlərin alqı-satqısına dair müvafiq əqdlərin bağlanması yolu ilə baş verir. Emitentin hazırki səhm buraxılışının yerləşdirilməsini və Emitentin tapşırığı ilə səhmlərin alqı-satqısına dair müvafiq əqdlərin bağlanmasını International Transaction Systems həyata keçirəcək. Səhmlər nominal dəyəri üzrə yalnız pulla Azərbaycan manatında ödənilir.

**30.** Səhmlərin yerləşdirilməsi zamanı emitentin səhmdarlarına nizamnamə kapitalında malik olduqları səhmlərin sayına mütənasib miqdarda yerləşdirilən səhmləri satın almaqda 6 ay müddətinə üstünlük hüququ verilir.

**31. Emitentin səhm sahiblərinin reyestrinin aparılması haqqında məlumat:**

Emitentin səhm sahiblərinin reyestri Bül-Bül prospekti 19 ünvanında yerləşən “Milli Depozit Mərkəzi” QSC tərəfindən həyata keçiriləcək (reyestr saxlayıcı fəaliyyətini həyata

keçirmək üçün 16 fevral 2005-ci il tarixli, 70 №-li lisenziya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə verilmişdir).

**32. Səhmlərə olan hüquqların uçotu haqqında məlumat:**

Səhmlərin saxlanması və onlara hüquqların uçotu Bül-Bül prospekti 19 ünvanında yerləşən "Milli Depozit Mərkəzi" QSC tərəfindən həyata keçiriləcək (depozitar fəaliyyətini həyata keçirmək üçün 15 fevral 2000-ci il tarixli, 1 №-li müddətsiz lisenziya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir).

**33. səhmlərin əldə edilməsində heç bir məhdudiyyət qoyulmur.**

**«NİKOYL» İNVESTİSİYA  
KOMMERSİYA BANKI  
Açıq Səhmdar  
Cəmiyyətinin**

31 dekabr 2005-ci il tarixinə bitən il üzrə

**Müstəqil Auditor Rəyi və  
Maliyyə Hesabatları**

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## MÜNDƏRİCAT

---

	<b>Səhifə</b>
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT	1
MÜSTƏQİL AUDİTOR RƏYİ	2
31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Mənfəət və zərər haqqında hesabat	3
Balans	4
Kapitalda dəyişikliklər haqqında hesabat	5
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	6-7
Maliyyə hesabatlarına qeydlər	8-37

## **31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT**

---

Müstəqil auditor hesabatının 2-ci səhifəsindəki müstəqil auditor rəyində şərh olunan müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Nikoyl İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra «Bank») maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Bankın 31 dekabr 2005-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə bitən il üzrə nağd vəsaitlərinin hərəkətini və kapitalda dəyişikliklər hesabatını düzgün əks etdirən və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına («MHBS») uyğun olan ilkin maliyyə hesabatlarının hazırlanmasına görə cavabdehdir.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara görə cavabdehdir:

- Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl surətdə tətbiqinə;
- ədalətli və düzgün qərarların və qiymətləndirmələrin verilməsinə;
- maliyyə hesabatlarında hər hansı mühüm kənarlaşmaları açıqlayarkən və onlara dair şərh verərkən MHBS-un tələblərinin hansı dərəcədə yerinə yetirilməsinə; və
- nəzərdə tutulan gələcəkdə Bankın öz fəaliyyətini davam etdirməsi mümkün olmayana qədər maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına.

Həmçinin rəhbərlik aşağıdakılara görə cavabdehdir:

- Bankda effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına;
- Bankın maliyyə vəziyyətini hər zaman dəqiq açıqlayan və Bankın maliyyə hesabatlarının MHBS-un tələblərinə uyğun olduğuna təminat verən mühasibat uçotu yazılışlarının hər zaman dəqiq və düzgün saxlanılmasına;
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu qaydalarına uyğun aparılmasına;
- Bankın aktivlərinin mühafizə edilməsi üçün mümkün tədbirlərin görülməsinə; və
- Saxtakarlıq hallarının və digər səhvlərin müəyyən edilməsinə və qarşısının alınmasına.

31 dekabr 2005-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının çap olunması 25 may 2006-cı ildə İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.

**İdarə Heyəti tərəfindən**

---

Sədr

25 may 2006-cı il

---

Baş mühasib

25 may 2006-cı il

## MÜSTƏQİL AUDİTOR RƏYİ

«Nikoyl» İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına:

Biz, Nikoyl İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra «Bank») 31 dekabr 2005-ci il tarixinə hazırlanmış balansını və həmin tarixə bitən il üzrə mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər haqqında hesabatlarının (bundan sonra «maliyyə hesabatları») auditini həyata keçirdik. Bu maliyyə hesabatlarına Bankın rəhbərliyi cavabdehdir. Bizim məsuliyyətimiz apardığımız auditin nəticəsinə görə Bankın maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir.

Biz auditimizi Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirdik. Həmin Standartlar tələb edir ki, biz yoxlamanın aparılmasını elə planlaşdıraraq və həyata keçirərək ki, maliyyə hesabatlarında əks etdirilən məlumatlarda əhəmiyyətli səhvlərin olmamasına kifayət qədər əmin olaq. Audit maliyyə hesabatlarında əks etdirilən məbləğləri və açıqlamaları təsdiq edən sübutların test üsulu ilə yoxlanılmasından ibarətdir. Audit yoxlamasına həmçinin Bankın rəhbərliyi tərəfindən tətbiq edilmiş mühasibat prinsiplərinin və yerinə yetirilmiş təqribi hesablamaların təyin edilməsi və eyni zamanda ümumi maliyyə hesabatlarının təqdimatının qiymətləndirilməsi daxildir. Biz hesab edirik ki, apardığımız audit nəticəsində rəy vermək üçün kifayət qədər əsas toplanmışdır.

Bizim rəyimizə görə, Bankın maliyyə hesabatları Maliyyə Hesabatının Beynəlxalq Standartlarına uyğun olmaqla 31 dekabr 2005-ci il tarixinə Bankın maliyyə vəziyyətini, həmin tarixdə bitən il üzrə əməliyyatların nəticələrini və nağd pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.



25 may 2006-cı il

**«NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC****31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT  
(min Azərbaycan manatı ilə )**

	Qeydlər	2005	2004
Faiz gəlirləri	4, 23	15,537,398	5,874,202
Faiz xərcləri	4, 23	<u>(6,332,867)</u>	<u>(2,283,555)</u>
FAİZ HESABLANAN AKTİVLƏR ÜZRƏ EHTİMAL OLUNAN ZƏRƏRLƏR ÜÇÜN EHTİYATIN YARADILMASINDAN ƏVVƏL XALIS FAİZ GƏLİRLƏRİ		9,204,531	3,590,647
Faiz hesablanan aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyat	5, 23	<u>(1,907,594)</u>	<u>(1,188,668)</u>
XALIS FAİZ GƏLİRİ		<u>7,296,937</u>	<u>2,401,979</u>
Xarici valyuta əməliyyatları üzrə xalis zərər	6	(116,965)	(330,537)
Haqq və komissiya gəlirləri	7, 23	6,183,077	3,890,386
Haqq və komissiya xərcləri	7, 23	(1,007,159)	(443,391)
Sair gəlirlər		<u>20,271</u>	<u>1,019</u>
XALIS QEYRİ-FAİZ GƏLİRLƏRİ		<u>5,079,224</u>	<u>3,117,477</u>
ƏMƏLİYYAT GƏLİRLƏRİ		12,376,161	5,519,456
ƏMƏLİYYAT XƏRCLƏRİ	8	<u>(7,462,899)</u>	<u>(3,817,940)</u>
ƏMƏLİYYAT MƏNFƏƏTİ		4,913,262	1,701,516
Digər əməliyyatlar üzrə ehtimal olunan zərər üçün ehtiyatın bərpası/(ehtiyat)	5	<u>85,901</u>	<u>(8,288)</u>
GƏLİR VERGİSİNDƏN ƏVVƏL MƏNFƏƏT		4,999,163	1,693,228
Gəlir vergisi xərcləri	9	<u>(1,292,749)</u>	<u>(346,850)</u>
XALIS MƏNFƏƏT		<u><u>3,706,414</u></u>	<u><u>1,346,378</u></u>

**İdarə Heyəti tərəfindən**

---

**Sədr**

---

**Baş mühasib**

8-37-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir. Müstəqil Auditor Rəyi 2-ci səhifədə təqdim olunmuşdur.



# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BALANS (min Azərbaycan manatı ilə)

	Qeydlər	2005	2004
<b>AKTİVLƏR</b>			
Nağd pul və Azərbaycan Respublikası Milli Bankında qalıq	10	22,551,987	15,543,652
Banklara verilmiş kreditlər və avanslar, xalis	11, 23	35,098,401	32,133,935
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	12, 23	109,967,962	49,900,159
Satış üçün nəzərdə tutulan investisiyalar	13	3,614,425	-
Əsas vəsaitlər, xalis	14	2,520,358	1,747,982
Qeyri-maddi aktivlər, xalis	15	484,048	453,053
Təxirə salınmış gəlir vergisi aktivləri	9	67,101	133,533
Sair aktivlər	16	2,425,037	307,488
<b>CƏMİ AKTİVLƏR</b>		<u>176,729,319</u>	<u>100,219,802</u>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR:</b>			
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	17, 23	51,510,310	4,207,188
Müştəri hesabları	18, 23	95,493,768	73,479,022
Cari gəlir vergisi öhdəlikləri	9	1,101,302	123,420
Sair öhdəliklər	19	604,230	373,977
<b>Cəmi öhdəliklər</b>		<u>148,709,610</u>	<u>78,183,607</u>
<b>KAPİTAL:</b>			
Səhmdar kapitalı	20	23,906,400	23,906,435
Emissiya gəliri	20	2,296,000	-
Bölüşdürülməmiş mənfəət / (yığılmış zərər)		1,817,309	(1,870,240)
<b>Cəmi kapital</b>		<u>28,019,709</u>	<u>22,036,195</u>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTALI</b>		<u>176,729,319</u>	<u>100,219,802</u>

### İdarə Heyəti tərəfindən

Sədr

Baş mühasib

8-37-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir. Müstəqil Auditor Rəyi 2-ci səhifədə təqdim olunmuşdur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT (min Azərbaycan manatı ilə)

	Səhmdar kapitalı	Emissiya gəliri	Geri alınan səhmlər	(Yığılmış zərər)/bölüşdü- rilməmiş mənfəət	Cəmi kapitalı
<b>31 dekabr 2003-cü il</b>	23,906,435	-	-	(3,216,618)	20,689,817
Xalis mənfəət	-	-	-	1,346,378	1,346,378
<b>31 dekabr 2004-cü il</b>	23,906,435	-	-	(1,870,240)	22,036,195
Geri alınan səhmlərin alınması	(4,939,200)	-	4,939,200	-	-
Geri alınmış səhmlərin satılması	4,920,300	-	(4,939,200)	-	(18,900)
Xarici valyuta məzənnəsinin dəyişikliyinə kapitala təsiri	18,865	-	-	(18,865)	-
Emissiya gəliri	-	2,296,000	-	-	2,296,000
Xalis mənfəət	-	-	-	3,706,414	3,706,414
<b>31 dekabr 2005-ci il</b>	<u>23,906,400</u>	<u>2,296,000</u>	<u>-</u>	<u>1,817,309</u>	<u>28,019,709</u>

### İdarə Heyəti tərəfindən

Sədr

Baş mühasib

8-37-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir. Müstəqil Auditor Rəyi 2-ci səhifədə təqdim olunmuşdur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (min Azərbaycan manatı ilə)

	Qeydlər	2005	2004
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Gəlir vergisindən əvvəl mənfəət		4,999,163	1,693,228
Düzəlişlər:			
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat		1,907,594	1,188,668
Zəmanətlər və digər öhdəliklər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatın bərpası/(ehtiyat)		(85,901)	8,288
Köhnəlmə və amortizasiya xərcləri		557,498	287,909
Xarici valyuta məzənnəsində dəyişikliklərdən yaranan realizə olunmayan xalis zərər		397,474	335,753
Hesablanma üsulu ilə göstərilən faiz məbləğlərində dəyişiklik, xalis		(55,944)	(253,965)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən yaranan nağd pul vəsaitləri		7,719,884	3,259,881
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində xalis (artma)/azalma:			
Azərbaycan Respublikasının Milli Bankında məcburi ehtiyat depozitləri		(1,910,729)	(982,281)
Banklara və verilmiş kreditlər və avanslar		1,395,408	(1,269,908)
Müştərilərə verilmiş kreditlər və avanslar		(64,503,652)	(35,012,750)
Sair aktivlər		(2,145,313)	(149,257)
Əməliyyat öhdəliklərində xalis artma/(azalma):			
Banklardan və digər kredit təşkilatlarından alınmış depozitlər və kreditlər		47,095,437	3,853,326
Müştəri hesabları		26,814,565	43,425,543
Digər öhdəliklər		339,653	44,726
Gəlir vergisindən əvvəl əməliyyat fəaliyyətlərindən yaranan nağd pul vəsaitlərinin mədaxili		14,805,253	13,169,280
Ödənilmiş gəlir vergisi		(248,435)	(16,976)
Əməliyyat fəaliyyətindən yaranan nağd pul vəsaitlərinin mədaxili, xalis		14,556,818	13,152,304
<b>İNVESTİSİYA FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması		(1,360,869)	(1,537,398)
Ödəniş tarixinədək saxlanılan investisiyaların alınması		(3,593,525)	-
İnvestisiya fəaliyyətindən yaranan nağd pul vəsaitlərinin məxarici, xalis		(4,954,394)	(1,537,398)

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (Davamı) (min Azərbaycan manatı ilə)

	Qeydlər	2005	2004
<b>MALİYYƏ FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Geri alınan səhmlərin alınması		(4,939,200)	-
Geri alınmış səhmlərin satılması		4,920,300	-
Emissiya gəlirində artım		<u>2,296,000</u>	-
Maliyyə fəaliyyətindən nağd pul vəsaitlərinin mədaxili, xalis		<u>2,277,100</u>	-
Nağd pul vəsaitlərinə və onların ekvivalentlərinə valyuta məzənnəsindəki dəyişikliklərin təsiri		<u>(575,527)</u>	<u>(54,702)</u>
NAĞD PUL VƏSAİTLƏRİNDƏ VƏ NAĞD PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİNDƏ XALIS ARTIM		11,303,997	11,560,204
İLİN ƏVVƏLİNDƏ NAĞD PUL VƏSAİTLƏRİ VƏ NAĞD PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİ	10	<u>33,288,622</u>	<u>21,728,418</u>
İLİN SONUNDA NAĞD PUL VƏSAİTLƏRİ VƏ NAĞD PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİ	10	<u>44,592,619</u>	<u>33,288,622</u>

31 dekabr 2005-ci il tarixində bitən il ərzində Bank tərəfindən nağd vəsait şəklində ödənilmiş və alınmış faiz məbləği müvafiq olaraq 5,208,647 min manat və 14,317,867 min manat təşkil etmişdir.

31 dekabr 2004-ci il tarixində bitən il ərzində Bank tərəfindən nağd vəsait şəklində ödənilmiş və alınmış faiz məbləği müvafiq olaraq 1,920,421 min manat və 5,263,437 min manat təşkil etmişdir.

### İdarə Heyəti tərəfindən

Sədr

Baş mühasib

8-37-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir. Müstəqil Auditor Rəyi 2-ci səhifədə təqdim olunmuşdur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR  
(min Azərbaycan manatı ilə)**

## 1. BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

«Nikoyl» İnvestisiya Kommersiya Bankı ASC (bundan sonra «Bank») Azərbaycanda qeydiyyatdan keçmiş Açıq Səhmdar Cəmiyyətidir. Əvvəlcədən, 1994-cü ildə Azərbaycan Respublikasında təsis edilmiş və həmin ildə 203 sayılı bank lisenziyasını əldə etmiş «Ulpar» SKB-nın səhmlərinin nəzarət hüquqi verən hissəsi 2002-ci ildə QSİC «NİKOYL» və «LUKOYL Azərbaycan» QSC tərəfindən alınmışdır. Bundan sonra Bankın adı «Nikoyl» İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci il tarixli 203 sayılı ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir və Azərbaycan Respublikası Milli Bankı («ARMB») tərəfindən tənzimlənir. Bankın dövlət qeydiyyatından keçmiş ünvanı aşağıdakı kimidir: Ü. Hacıbəyov küçəsi 27, Bakı, AZ 1000, Azərbaycan. Bankın Azərbaycanda yeddi filialı mövcuddur. Bankın əsas biznes fəaliyyətinə ödəmələrin yerinə yetirilməsi və pul köçürmələri, kommersiya fəaliyyətləri, xarici valyuta ilə əməliyyatların aparılması, kreditlərin ayrılması və zəmanətlərin buraxılması daxildir.

31 dekabr 2005 və 2004-cü il tarixinə aşağıdakı fiziki və hüquqi şəxslər Bankın səhmdar kapitalında paya malik idilər:

Səhmdarlar	2005	2004
	Təsisçilərin payı, %	Təsisçilərin payı, %
«Nikoyl» Qapalı Səhmdar Cəmiyyəti	61	60
«Lukoyl Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti	19	40
«ISR» Holding MMC	20	-
Cəmi	<b>100</b>	<b>100</b>

Banka nəzarət edən sonuncu tərəf Rusiyada URALSIB Maliyyə Korporasiyasıdır.

Bu maliyyə hesabatlarının çap olunması 25 may 2006-cı ildə İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.

## 2. TƏQDİMATIN ƏSASLARI

### Mühasibat uçotu prinsipi

Bankın maliyyə hesabatları Maliyyə Hesabatının Beynəlxalq Standartları («MHBS») əsasında hazırlanmışdır. Məbləğlərə dair hər hansı digər qeydlər olmadıqda, maliyyə hesabatlarında məbləğlər milyon Azərbaycan Manatı ilə təqdim olunur. Bu maliyyə hesabatları tarixi dəyər əsasında hazırlanmışdır.

Bank mühasibat uçotunu Azərbaycanın yerli mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hazırlanmış və MHBS-a uyğunlaşdırılmışdır. Bankın rəhbərliyindən maliyyə hesabatlarının MHBS-a uyğun hazırlanmasında aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə, şərti aktiv və öhdəliklərin maliyyə hesabatlarının tərtib olunduğu tarixdə açıqlanmasına və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edən təxmini hesablamalardan və ehtimallardan istifadə etmək tələb olunur. Faktiki nəticələr həmin təxmini ehtimallardan fərqlənə bilər. Dəyişikliyə xüsusilə həssas olan təxmini ehtimallara ehtimal olunan zərərlər üçün ehtiyatlar və maliyyə alətlərinin ədalətli dəyəri aiddir.

**Əməliyyat valyutası**

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Respublikası manatıdır (bundan sonra «manat»).

**3. MÜHÜM MÜHASİBAT UÇOTU PRİNŞİPLƏRİ**

**Maliyyə alətlərinin tanınması və qiymətləndirilməsi**

Bank maliyyə aktivləri və öhdəliklərini balansında o zaman əks etdirir ki, o maliyyə alətləri üzrə müqavilə şərtlərinin qarşı tərəfi kimi çıxış etsin. Maliyyə aktivlərinin və öhdəliklərinin adı qaydada alqı-satqısı hesablaşma tarixindəki uçot əsasında tanınır. Daha sonra satış tarixi ilə hesablaşma tarixi arasındakı ədalətli dəyərlə ölçüləcək maliyyə alətlərinin adı qaydada alışı alınmış maliyyə alətləri üçün təyin olunan qaydada hesabat olunur.

Maliyyə aktivi və ya öhdəliyi mənfəət və zərər haqqında hesabatda ədalətli dəyərlə göstərilmədikdə maliyyə aktivləri və öhdəlikləri ilk olaraq ədalətli dəyər ilə üstəgəl alışı birbaşa tətbiq olunan və ya maliyyə aktivlərinin və ya öhdəliklərinin buraxılması üzrə əməliyyat xərcləri əsasında tanınır. Bu əməliyyatlar üzrə yenidən qiymətləndirmə mexanizmi üçün mühasibat qaydaları aşağıdakı müvafiq mühasibat qaydalarında öz əksini tapmışdır.

**Nağd pul və ona bərabər tutulan vəsaitlər**

Nağd pul və ona bərabər tutulan vəsaitlərə nağd pul, 90 günlük ödəmə müddəti olan ARMB-dakı müxbir hesablar və müddətli depozit hesablar üzrə məhdudiyətsiz qalıqlar, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına («İƏİT») daxil olan ölkələrdə yerləşən banklara kredit kartları ilə əməliyyatlar üçün depozitlərdən başqa verilmiş və qısa müddət ərzində nağd vəsaitə köçürülməsi mümkün olan avanslar və manatla ifadə olunmuş dövlətin ticarət borc qiymətli kağızları aiddir. Nağd pul axınının müəyyənəşdirilməsi məqsədi ilə ARMB tərəfindən tələb olunan məcburi ehtiyat qoyuluşları onların istifadəsi üzrə mövcud olan məhdudiyətlər səbəbindən nağd pul vəsaitlərinə daxil edilmir (qeyd 10).

**Banklara verilmiş kreditlər və avanslar**

Bank işinin normal gedişində digər banklara müxtəlif müddətə avanslar və ya depozitlər verir. Bank tərəfindən verilmiş sabit ödəmə vaxtı olan kreditlər və avanslar effektiv faiz dərəcəsi metoduna əsasən amortizasiya edilən dəyərlə qeyd edilir. Sabit ödəmə müddəti olmayan kreditlər və avanslar isə ehtimal olunan ödəniş tarixləri nəzərə alınmaqla effektiv faiz metodu əsasında uçota alınır. Kredit təşkilatlarından alınacaq vəsaitlər ehtimal olunan zərərlər üçün hər hansı ehtiyat çıxılmaqla xalis dəyər ilə hesablanır.

**Bank tərəfindən verilmiş kreditlər**

Bank tərəfindən borcalanın birbaşa pul vəsaitləri ilə təmin edilməsi və ya kredit xəttində iştirak nəticəsində yaranan maliyyə aktivləridir.

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ

**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**

*(min Azərbaycan manatı ilə)*

---

Bank tərəfindən ayrılmış bütün kreditlər ədalətli dəyər üstəgəl aidiyyatı əməliyyat xərcləri məbləğində tanınır. Əgər verilən məbləğin ədalətli dəyəri kreditin ədalətli dəyərindən bərabər deyilsə, məsələn kreditin bazar dəyərindən aşağı dəyərlə buraxılması, ona verilən ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı fərq kreditin ilkin tanınması zamanı zərər kimi qeydə alınır və mənfəət və zərər haqqında hesabatda aktivlərin ayrılması üzrə zərərlər kimi daxil edilir. Daha sonra, kreditlərin balans dəyəri effektiv faiz metodunu istifadə etməklə hesablanır. Sabit ödəmə müddəti olmayan müştərilərə verilmiş kreditlər gözlənilən ödəmə müddətinə əsaslanmaqla effektiv faiz metodu əsasında uçota alınır. Müştərilərə verilmiş kreditlər və avanslar ehtimal olunan zərərlər üçün hər hansı ehtiyat çıxılmaqla xalis dəyərlə qeydə alınır.

## **Kreditlərin və avansların silinməsi**

Kreditlər və avanslar - girovlar Bankın sahibliyinə keçdiyi və kredit və avansların ümitsiz borclara çevrildiyi halda, ehtimal olunan zərərlər üçün ehtiyatlardan silinirlər. Kreditlər və avanslar rəhbərlik banka ödənilməli məbləğləri toplamaq üçün bütün mümkün tədbirləri həyata keçirdikdən və Bank bütün mümkün təminatları satdıqdan sonra silinir. Yerli qanunvericiliyə əsasən, kreditlər yalnız Səhmdarlar Şurasının qərarı və müəyyən hallarda, Məhkəmənin müvafiq qərarı ilə silinə bilər.

## **Faiz hesablanmayan kreditlər**

Maliyyə aktivləri və ya maliyyə aktivlərinin oxşar qrupu qiymətdən düşmə zərəri nəticəsində bir dəfə silinərsə, daha sonra faiz gəliri qiymətdən düşmə zərərini hesablamaq məqsədilə gələcəkdə daxil olacaq nağd vəsait axımını diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsini tətbiq etməklə tanınır.

## **Ehtimal olunan zərərlər üçün ehtiyat**

Bank maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun qiymətdən düşməsi haqqında obyektiv sübut olduqda maliyyə aktivləri üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar yaradır. Ehtimal olunan zərərlər üçün ehtiyatlar zəmanət və girov hesabına bərpa oluna bilən məbləğ daxil olmaqla, amortizasiya dəyəri ilə qeydə alınan maliyyə aktivləri üçün maliyyə aktivlərinin həqiqi effektiv faiz dərəcəsi ilə diskontlaşdırılmaqla gələcəkdə daxil olması ehtimal edilən nağd pul vəsaitlərinin ilkin dəyəri ilə balans dəyəri arasındakı fərq kimi hesablanır. Əgər növbəti dövr ərzində ehtimal olunan zərərin məbləği azalrsa və həmin azalma qiymətdən düşmə tanındıqdan sonra baş verən hadisə ilə əlaqəli olarsa, əvvəllər tanınmış qiymətdən düşmə zərəri ehtiyat hesabına düzəliş etməklə bərpa olunur.

İlkin dəyər ilə uçota alınan maliyyə aktivləri üçün ehtimal olunan zərər ehtiyatı maliyyə aktivinin balans dəyəri ilə oxşar maliyyə aktivlərinin bazardakı cari rentabellik tarifləri əsasında diskontlaşdırılan gələcəkdə daxil olacaq nağd pul vəsaitlərinin ilkin dəyəri arasındakı fərq kimi hesablanır.

Ehtimal olunan zərərlər üçün ehtiyatların müəyyən edilməsi riskə məruz qalan aktivlərin təhlilinə əsaslanır və rəhbərliyin fikrincə çəkilmiş xərcləri bərpa etməyə kifayətdir. Ehtiyatlar ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb edən maliyyə aktivləri üçün risk aktivlərinin fərdi şəkildə qiymətləndirilməsi və ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb etməyən maliyyə aktivləri üçün fərdi və ya birgə qiymətləndirmə nəticəsində yaradılır.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ

MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)

(min Azərbaycan manatı ilə)

Ehtimal olunan zərərlər üçün ehtiyatdakı dəyişiklik mənfəət və zərər hesabatında göstərilir və ehtimal olunan zərərlər üçün ehtiyatın cəmi ümumi məbləğdən çıxılaraq balans hesabatında aktivlər üçün göstərilən məbləğ əldə olunur. Qiymətdən düşmə zərəri üzrə xərcin çəkilməsinin nə dərəcədə obyektiv sübut olduğunu müəyyənləşdirərkən Bankın nəzərdən keçirdiyi faktlara debitorların və ya emitentlərin likvidliyi, ödəniş etmə qabiliyyəti, biznes və maliyyə riskləri, oxşar aktivlərlə bağlı ödənişlərin gecikdirilməsi dərəcəsi, milli və yerli iqtisadi yönümlər və şəraitlər, girovun və zamanatların ədalətli dəyəri daxildir. Bu və digər faktlar ayrılıqda və ya birlikdə maliyyə aktivlərində və ya maliyyə aktivləri qrupunda qiymətdən düşmə zərərinin baş verməsi haqqında obyektiv dəlili əks etdirə bilər.

Nəzərə almaq lazımdır ki, zərərlərin hesablanması rəhbərliyin ehtimallarına əsaslanır. Müəyyən dövrlərdə Bankın çəkdiyi məsrəflər ehtimal olunan zərərlər üçün ehtiyatlara nisbətən daha çox ola bilər ki, bu zaman ehtimal olunan zərərlər üçün ehtiyatın riskə məruz qalan aktivlər üzrə çəkilən xərcləri əhatə edə bilməsi rəhbərliyin qərarından asılıdır.

## Ödəniş tarixinədək saxlanılan investisiyalar

Ödəniş tarixinədək saxlanılan investisiyalar müəyyənləşdirilə bilən və sabit ödənişlərlə borc qiymətli kağızlarıdır. Bank həmin qiymətli kağızları ödəniş tarixinədək saxlamaq niyyətinə və imkanına malikdir. Belə qiymətli kağızlar ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla amortizasiya olunmuş dəyərlə əks etdirilir. Amortizasiya olunmuş güzəştlər ödəmə müddəti ərzində effektiv faiz metodundan istifadə edilməklə faiz gəliri məbləğində uçota alınır.

## Əsas vəsaitlər və qeyri-maddi aktivlər

Əsas vəsaitlər və qeyri-maddi aktivlər yığılmış köhnəlməni və hər hansı tanınmış qiymətdən düşmə zərərinə çıxmaqla tarixi dəyərlə tanınır. Natamam aktivlərin və istismara buraxılmamış aktivlərin köhnəlməsi aktivin nəzərdə tutulan istifadəyə hazır olduğu tarixdən hesablanır.

Əsas vəsaitlərin köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası ilkin dəyərlə hesablanır və aktivlərin istismar müddətləri üzrə silinməsinə nəzərdə tutur. İllik faiz dərəcələrində bərabər hissələrlə köhnəlmə metodunu istifadə etməklə hesablanır:

Binalar	5%
Kompüterlər	25%
Məbel və avadanlıq	25%
Nəqliyyat vasitələri	20%
Nəqliyyat vasitələri	20%
Qeyri-maddi aktivlər	10%

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balans dəyərləri hər balans hesabatı tarixinə onların bərpa dəyərlərindən artıq hesablanması, balans dəyərinin hesablanmış bərpa dəyərlərindən nə qədər artıq olmasını qiymətləndirmək məqsədilə nəzərdən keçirilir. Qiymətdən düşmə zərəri müvafiq dövrdə qeydə alınır və əməliyyat xərclərinə daxil edilir. Qiymətdən düşmə zərəri qeydə alındıqdan sonra əsas vəsaitlərin köhnəlmə xərcləri, ondan qalıq dəyərini çıxmaqla (əgər varsa), aktivlərin düzəliş olunmuş balans dəyərini sistemli şəkildə qalan iqtisadi faydalı dövrünə bölüşdürmək məqsədilə gələcək dövrlərə uyğunlaşdırılır.



# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

---

## Vergi sistemi

Gəlir vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmini ifadə edir.

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəət və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri özündə birləşdirmir. Bankın cari vergi xərcləri qüvvədə olan və ya əsasən balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə hesablanır.

Təxirə salınmış vergilər maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanması istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir və bu növ vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır. Əgər müvəqqəti fərq qüvvədə və ya mənfəət vergisinə və maliyyə mənfəətinə təsir etməyən əməliyyat üzrə sair aktiv və öhdəliklərin ilkin tanınmasından (şirkətlərin birləşməsindən başqa) yaranırsa, bu cür aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və mühüm vergiyə cəlb olunan mənfəətin aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün ehtimal edilməyən həcmdə azaldılır.

Təxirə salınmış vergi öhdəliklər üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabat yazılır və kreditləşdirilir, lakin təxirə salınmış verginin birbaşa səhmdar kapitalına yazıldığı və kreditləşdirildiyi maddələr istisna təşkil edir, belə ki, bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Azərbaycanda Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif vergi növləri də mövcuddur. Bu vergilər əməliyyat xərcləri kimi mənfəət və zərər haqqında hesabatda daxil edilir.

## Banklardan və müştərilərdən depozitlər

Banklardan və müştərilərdən depozitlər mədaxildən əməliyyat üzrə çəkilmiş xərcləri çıxıldıqdan sonrakı ədalətli dəyəri ilə qeyd edilir. Nəticədə bu məbləğlər amortizasiya edilən dəyərdə göstərilir və xalis mədaxillə alına bilən məbləğ arasında fərq borc müddətləri dövründə effektiv faiz dərəcələri metodundan istifadə edərək, mənfəət və zərər haqqında hesabatda qeyd olunur.

## Buraxılmış borc qiymətli kağızlar

Buraxılmış borc qiymətli kağızlar Bank tərəfindən buraxılmış istiqrazları göstərir. Onlar müştəri və bank depozitləri üçün istifadə olunan eyni prinsiplərə uyğun olaraq uçota alınır.

## Ehtiyatlar

Ehtiyatlar Bank keçmiş hadisələrin nəticəsində cari hüquqi və əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı qiymətləndirildikdə uçota alınır.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

---

## **Səhmdar kapitalı**

Səhmdar kapitalı ilkin dəyərə tanınır. Səhmdar kapitalına aktivlər və ya nağd vəsait formasında edilən əlavələr onların həmin tarixə olan ədalətli dəyəri ilə göstərilir.

Biznesin birləşməsindən daha çox yeni səhmlərin buraxılmasına birbaşa aid olan kənar xərclər hər hansı gəlir vergiləri tutulduqdan sonra kapitaldan çıxılır.

Adi səhmlər üzrə dividendlər kapitalda elan olunduqları dövr üzrə azalma kimi tanınır. Balans hesabatı tarixindən sonra elan olunan dividendlər «Balans hesabatı tarixindən sonrakı hadisələr» haqqında 10 sayılı Mühəsibat Uçotunun Beynəlxalq Standartına (MUBS 10) uyğun olaraq balans hesabatından sonrakı hadisələr kimi uçota alınır və müvafiq qaydada açıqlanır.

## **Təqaüd və digər müavinətlər**

Azərbaycan Respublikasının qanunvericilik tələblərinə uyğun olaraq, Bank işçilərin əmək haqlarından təqaüd yardımlarını tutur və onları dövlət pensiya fonduna köçürür. Bundan əlavə bu cür təqaüd sistemi işçilər tərəfindən cari ödənişlərin hesablanması heyət üzrə ümumi xərclərin faizi kimi nəzərdə tutur. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrdə çıxılır. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət pensiya fondu tərəfindən yerinə yetirilir. Bank dövlət pensiya fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Bankda hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən mühüm müavinətlər mövcud deyildir.

## **Gözlənilməyən hadisələr**

Resursların axını zamanı öhdəliyin təmin olunması tələb olduğundan və dəqiq hesablama aparılacağı yəqin edildiyindən bu kimi öhdəliklər maliyyə hesabatlarında tanınmır amma açıqlaması verilmişdir. Gözlənilməyən aktivlər maliyyə hesabatlarında qeyd olunmamışdır, amma iqtisadi mənfəət əldə edildiyi halda açıqlanması mümkündür.

## **Gəlir və xərclərin tanınması**

Faiz gəlirləri və xərcləri effektiv faiz dərəcəsi metodunu istifadə etməklə hesablama metodu ilə hesablanır. Faiz gəlirinə həmçinin investisiyalar üzrə əldə olunan gəlirlər daxildir. Sair gəlirlər aidiyyəti əməliyyatlar yekunlaşdıqda mənfəət və zərər hesabının kreditinə yazılır. Kreditin ayrılması üzrə haqlar, əgər mühüm əhəmiyyətlidirsə, təxirə salınır (birbaşa xərclərlə birlikdə) və kreditin real gəlirliliyi üzrə düzəliş kimi qeyd olunur.

## **Xarici valyutanın konvertasiyası**

Xarici valyutada müəyyən edilmiş pul aktiv və öhdəlikləri balans tarixindəki alqı-satqı məzənnəsinə uyğun şəkildə Azərbaycan manatına konvertasiya edilir. Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatın yerinə yetirildiyi günə qüvvədə olan valyuta məzənnəsi ilə hesablanır. Bu əməliyyatlardan yaranan gəlir və zərər məzənnə əməliyyatları üzrə xalis gəlirə/(zərərə) daxil edilir.

## **Xarici valyuta məzənnələri**

Bank ilin sonuna maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı xarici valyuta məzənnələrindən istifadə etmişdir:

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ**  
**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**  
*(min Azərbaycan manatı ilə)*

31 dekabr 2005-ci il		31 dekabr 2004-cü il	
ABŞD 1	= 4,593 manat	ABŞD 1	= 4,903 manat
AVRO 1	= 5,459 manat	AVRO 1	= 6,682 manat
RUS RUBLU 1	= 160 manat	RUS RUBLU 1	= 177 manat

## **Maliyyə aktivlərinin və öhdəliklərinin əvəzləşdirilməsi**

Bank qeydə alınmış məbləğləri təmin etmək üçün hüquqi cəhətdən təsiredici qüvvəyə malik olduqda və ya Bank eyni zamanda aktivlərini maddi vəsaitə çevirmək və ya öhdəliklərini yerinə yetirmək yaxud da hər ikisi üzrə xalis əsasda hesablaşma aparmaq niyyətində olduqda maliyyə aktivləri və öhdəlikləri balansda xalis məbləğlə qeyd olunur. Silinməsinə icazə verilməyən maliyyə aktivinin köçürülməsini uçota alarkən Bank köçürülmüş aktivi və ya əlaqəli öhdəliyi əvəzləşdirmir.

## **MHBS-də dəyişikliklər**

Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası çoxlu sayda Mühasibat Uçotunun Beynəlxalq Standartlarına («MUBS») düzəlişlər etmiş və 1 yanvar 2005-ci il tarixdən başlayan hesabat dövründən etibarən qüvvəyə minən müəyyən MHBS hazırlamışdır. 31 dekabr 2005-ci il tarixinə bitən il üzrə Bankın maliyyə hesabatlarına bu dəyişikliklərin təsiri mühüm olmamışdır.

«Maliyyə Alətləri: Tanınma və Qiymətləndirmə» haqqında 39 sayılı MUBS-ə 2005-ci ilin iyul ayında düzəliş edilmişdir və dəyişikliklər 1 yanvar 2006-cı il tarixdən başlayan hesabat dövründən qüvvəyə minir. «Maliyyə Alətləri: Açıqlamalar» haqqında 7 sayılı MHBS 2005-ci ilin avqust ayında təqdim olunmuşdur və 1 yanvar 2007-ci il tarixindən başlayan hesabat ilindən etibarən qüvvəyə minir. MHBS 7-nin müddəalarına əsasən Bank maliyyə alətləri haqqında əlavə məlumat təqdim etməlidir. Rəhbərliyin hesablamalarına görə bu dəyişikliklər Bankın 31 dekabr 2006-cı il tarixinə olan maliyyə hesabatlarına mühüm təsir etməyəcəkdir.

## **4. XALIS FAİZ GƏLİRLƏRİ**

Xalis faiz gəlirləri aşağıdakılardan ibarətdir:

	2005	2004
<b>Faiz gəlirləri</b>		
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz	14,868,141	5,474,560
Banklara verilmiş kreditlər və avanslar üzrə faiz	408,747	398,726
Borc qiymətli kağızlar üzrə faiz	260,510	784
Sair faiz gəlirləri	-	132
<b>Cəmi faiz gəlirləri</b>	<b>15,537,398</b>	<b>5,874,202</b>
<b>Faiz xərcləri</b>		
Müştəri hesabları üzrə faiz	6,090,061	2,268,918
Banklardan və digər kredit təşkilatlarından alınmış depozitlər və kreditlər üzrə faiz	242,806	14,637
<b>Cəmi faiz xərcləri</b>	<b>6,332,867</b>	<b>2,283,555</b>
<b>Faiz hesablanan aktivlər üzrə ehtimal olunan zərərələr üçün ehtiyatın yaradılmasından əvvəl xalis faiz gəlirləri</b>	<b>9,204,531</b>	<b>3,590,647</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 5. EHTİMAL OLUNAN ZƏRƏRLƏR ÜÇÜN EHTİYAT

Ehtimal olunan zərərlər üçün ehtiyatda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Banklara verilmiş kreditlər və avanslar	Müştərilərə verilmiş kreditlər və avanslar	Cəmi
31 dekabr 2003-cü il	(221,617)	(1,616,503)	(1,838,120)
Ehtiyat	<u>(4,612)</u>	<u>(1,184,056)</u>	<u>(1,188,668)</u>
31 dekabr 2004-cü il	(226,229)	(2,800,559)	(3,026,788)
Ehtiyatın bərpası/(ehtiyat)	<u>226,229</u>	<u>(2,133,823)</u>	<u>(1,907,594)</u>
31 dekabr 2005-ci il	<u>-</u>	<u>(4,934,382)</u>	<u>(4,934,382)</u>

Zəmanətlər və digər öhdəliklər üçün ehtiyatlarda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Zəmanətlər və digər öhdəliklər
31 dekabr 2003-cü il	(77,613)
Ehtiyat	<u>(8,288)</u>
31 dekabr 2004-cü il	(85,901)
Ehtiyatın bərpası	<u>85,901</u>
31 dekabr 2005-ci il	<u>-</u>

Banklara və müştərilərə verilmiş kreditlər və avanslar üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatlar aidiyyəti aktivlərdən çıxılır. Zəmanətlər və digər öhdəliklər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat digər öhdəliklərə daxil edilir.

## 6. XARİCİ VALYUTA ƏMƏLİYYATLARI ÜZRƏ XALIS ZƏRƏR

Xarici valyuta əməliyyatları üzrə xalis zərər aşağıdakılardan ibarətdir:

	2005	2004
Dilinq əməliyyatları üzrə fərqlər, xalis	280,509	5,216
Yenidən qiymətləndirmə fərqləri, xalis	<u>(397,474)</u>	<u>(335,753)</u>
Cəmi xarici valyuta əməliyyatları üzrə xalis zərər	<u>(116,965)</u>	<u>(330,537)</u>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 7. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Haqq və komissiya gəlirləri və xərcləri aşağıdakılardan ibarətdir:

	2005	2004
<b>Haqq və komissiya gəlirləri:</b>		
Nəgd pul ilə əməliyyatları	2,744,328	1,787,632
Hesablaşmalar	1,424,535	956,393
Xarici valyuta əməliyyatları	1,164,263	667,085
Sənədləşdirmə əməliyyatları	430,252	372,271
Plastik kartlarla əməliyyatlar	281,334	62,144
Sair	138,365	44,861
	<u>6,183,077</u>	<u>3,890,386</u>
<b>Cəmi haqq və komissiya gəlirləri</b>	<b>6,183,077</b>	<b>3,890,386</b>
<b>Haqq və komissiya xərcləri:</b>		
Nəgd pul ilə əməliyyatları	318,103	87,654
Hesablaşmalar	269,442	158,048
Sənədləşdirmə əməliyyatları	225,062	165,848
Plastik kartlarla əməliyyatlar	171,078	17,408
Xarici valyuta əməliyyatları	1,171	12,713
Digər əməliyyatlar	22,303	1,720
	<u>1,007,159</u>	<u>443,391</u>
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>1,007,159</b>	<b>443,391</b>

## 8. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

	2005	2004
Əmək haqqı və mükafatlar	1,777,064	820,080
Reklam və marketinq xərcləri	1,291,733	728,454
İcarə xərcləri	1,036,921	392,757
Rabitə xərcləri	452,121	340,691
Peşəkar xidmət haqları	367,978	295,668
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlmə və amortizasiyası	557,498	287,909
Əmək haqqından tutulan vergilər və sosial təminat xərcləri	367,761	221,115
Proqram təminatı xərcləri	211,861	-
Əmlakın təhlükəsizliyi	294,863	102,936
Çap	159,506	98,720
Ezamiyyə xərcləri	134,946	95,758
Əyləncə xərcləri	50,282	94,996
Təmir və saxlanma xərcləri	276,717	91,404
Digər işçi müavinətləri	81,975	81,970
Dəftərxana malları	59,504	57,053
Kommunal xərclər	94,887	45,268
Üzvlük haqları	29,297	20,796
Gəlir vergisindən başqa vergilər	95,473	11,287
Sair	122,512	31,078
	<u>7,462,899</u>	<u>3,817,940</u>
<b>Cəmi əməliyyat xərcləri</b>	<b>7,462,899</b>	<b>3,817,940</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 9. GƏLİR VERGİSİ

Bank vergi hesabatlarını Maliyyə Hesabatının Beynəlxalq Standartlarından fərqlənən Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır. Bəzi xərclər vergi bazasına aid olduğundan Banka müəyyən daimi vergi fərqləri təsir edir.

Təxirə salınmış vergilər maliyyə və vergi hesabatları üçün nəzərdə tutulmuş cari aktiv və öhdəliklərin balans dəyəri arasında olan müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2005 və 2004-cü il tarixlərinə müvəqqəti fərqlər əsasən, gəlirlərin və xərclərin müxtəlif tanınma üsullarına və bəzi aktivlərin qeyd edilmiş dəyərlərinə əsaslanır.

31 dekabr 2005 və 2004-cü il tarixlərinə müvəqqəti fərqlər aşağıdakılardan ibarətdir:

	2005	2004
<b>Təxirə salınmış aktivlər:</b>		
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	716,247	556,388
Cəmi təxirə salınmış aktivlər	<b>716,247</b>	<b>556,388</b>
	<b>2005</b>	<b>2004</b>
<b>Təxirə salınmış öhdəliklər:</b>		
Zəmanətlər və digər öhdəliklər üzrə ehtiyat	(270,438)	-
Banklara verilmiş kreditlər və avanslar	(140,803)	-
Cəmi təxirə salınmış aktivlər	<b>(411,241)</b>	-
Xalis təxirə salınmış aktivlər	<b>305,006</b>	<b>556,388</b>
22% (2004: 24%) yerli vergi dərəcəsi ilə təxirə salınmış vergi aktivləri	<b>67,101</b>	<b>133,533</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı) (min Azərbaycan manatı ilə)

31 dekabr 2005 və 2004-cü il tarixlərinə bitən illər üzrə vergi xərcləri və maliyyə mənfəəti arasındakı əlaqələr aşağıda izah olunur:

	2005	2004
Gəlir vergisindən əvvəl mənfəət	<u>4,999,163</u>	<u>1,693,228</u>
Yerli gəlir vergisi dərəcəsi	24%	24%
Yerli gəlir vergisi dərəcəsi ilə nəzəri vergi məbləği	(1,199,799)	(406,375)
Daimi fərqlərin vergi təsiri	(99,050)	(292,776)
Zərərin keçirilməsi	-	11,224
Qiyətləndirmə ehtiyatında dəyişiklik	-	341,077
Gəlir vergisi dərəcəsinə dəyişikliklərin təsiri	<u>6,100</u>	<u>-</u>
Gəlir vergisi xərcləri	<u>(1,292,749)</u>	<u>(346,850)</u>
Cari gəlir vergisi xərcləri	(1,226,317)	(139,306)
Təxirə salınmış gəlir vergisi xərcləri	<u>(66,432)</u>	<u>(207,544)</u>
Gəlir vergisi xərcləri	<u>(1,292,749)</u>	<u>(346,850)</u>
	<b>2005</b>	<b>2004</b>
<b>Təxirə salınmış gəlir vergisi aktivləri</b>		
1 yanvar	133,533	341,077
Təxirə salınmış gəlir vergisi aktivlərində artım	<u>(66,432)</u>	<u>(207,544)</u>
31 dekabr	<u>67,101</u>	<u>133,533</u>

Gəlir vergisi aktivləri və öhdəlikləri aşağıdakılardan ibarətdir:

	2005	2004
Təxirə salınmış gəlir vergisi aktivləri	67,101	133,533
Cari gəlir vergisi öhdəliyi	<u>(1,101,302)</u>	<u>(123,420)</u>
Cəmi gəlir vergisi (öhdəlikləri)/aktivləri	<u>(1,034,201)</u>	<u>10,113</u>

## 10. NAĞD PUL VƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ BANKINDAKI QALIQ VƏSAİTLƏR

Nağd pul və Azərbaycan Respublikası Milli Bankında qalıq vəsaitlər aşağıdakılardan ibarətdir:

	2005	2004
Nağd pul	6,366,682	7,539,120
Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	<u>16,185,305</u>	<u>8,004,532</u>
Cəmi nağd pul və Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	<u>22,551,987</u>	<u>15,543,652</u>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı) (min Azərbaycan manatı ilə)

31 dekabr 2005 və 2004-cü il tarixinə ARMB-dakı qalıq vəsaitlər müvafiq olaraq 4,080,270 min manat və 2,402,315 min manat təşkil etmişdir ki, bu da ARMB tərəfindən hər zaman tələb olunan məcburi ehtiyat depozitini əks etdirir. Bankdan hər zaman ARMB-da ehtiyat qalığının saxlanması tələb olunur.

Nağd pul vəsaitlərinin hərəkəti hesabatı üçün nağd pul və ona bərabər tutulan vəsaitlər aşağıdakılardan ibarətdir:

	2005	2004
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıq vəsaitlər	22,551,987	15,543,652
İƏİT ölkələrində yerləşən banklara verilmiş kreditlər və avanslar	26,120,902	20,147,285
	48,672,889	35,690,937
Azərbaycan Respublikasının Milli Bankındakı məcburi ehtiyat depoziti çıxılmaqla	(4,080,270)	(2,402,315)
Cəmi nağd pul və ona bərabər tutulan vəsaitlər	<b>44,592,619</b>	<b>33,288,622</b>

## 11. BANKLARA VERİLMİŞ KREDİTLƏR VƏ AVANSLAR

Banklara verilmiş kreditlərə və avanslara aşağıdakılar daxildir:

	2005	2004
Digər banklardakı müxbir hesablar	27,799,994	24,623,182
Banklara verilmiş kreditlər və avanslar	5,969,939	9,806
Məhdud depozitlər	1,322,784	7,672,705
Hesablanmış faiz gəliri	5,684	54,471
	35,098,401	32,360,164
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla	-	(226,229)
Banklara verilmiş kreditlərin və avansların cəmi, xalis	<b>35,098,401</b>	<b>32,133,935</b>

31 dekabr 2005 və 2004-cü il tarixinə bitən illər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatda məbləğlərin dəyişməsi 5 sayılı qeyddə açıqlanır.

31 dekabr 2005-ci il tarixinə Bankın akkreditiv əsasında əlaqəli tərəfə, URALSİB ASKB-na (Rusiya) yerləşdirilmiş məhdud depoziti 1,093,134 min manat və zəmanət əsasında Azərbaycan Respublikası Beynəlxalq Bankında SKB yerləşdirilmiş məhdud depoziti 229,650 min manat təşkil etmişdir. 31 dekabr 2004-cü il tarixinə Bankın akkreditiv əsasında əlaqəli tərəfə «NİKOYL İnvestisiya Bank Qrupu» ASKB-na (Rusiya) yerləşdirilmiş məhdud depoziti 7,427,555 min manat və zəmanət və akkreditiv əsasında Azərbaycan Respublikası Beynəlxalq Bankında SKB yerləşdirilmiş məhdud depoziti 245,150 min manat təşkil etmişdir.

31 dekabr 2005-ci il tarixinə Bankın əlaqəli tərəfə, URALSİB ASKB-na (Rusiya) cəmi 3,909,860 min manat avansı olmuşdur ki, bu da Bankın kapitalının 10%-dən artıqdır.



# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

31 dekabr 2004-cü il tarixinə Bankın «NİKOyl İnvestisiya Bank Qrupu» Açıq Səhmdar Cəmiyyətinə (Rusiya) və «AVTOBANK-NIKOIL» ASKB-nın (Rusiya), əlaqəli tərəfləri üzrə müvafiq olaraq cəmi 4,334,933 min manat və 31 dekabr 2004-cü il tarixinə «NİKOyl İnvestisiya Bank Qrupu» ASKB (Rusiya) 7,427,555 min manat məbləğində məhdud depoziti olmuşdur ki, bu da Bankın kapitalının 10%-dən artıqdır.

31 dekabr 2005 və 2004-cü il tarixlərinə banklara kreditlərin və avansların verilməsi üzrə maksimum kredit riski müvafiq olaraq 35,098,401 min manat və 32,360,164 min manat təşkil etmişdir.

## 12. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müştərilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	2005	2004
Verilmiş kreditlər	112,887,661	51,933,453
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə hesablanmış faiz	2,014,683	767,265
	<u>114,902,344</u>	<u>52,700,718</u>
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla	(4,934,382)	(2,800,559)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar, xalis	<u><b>109,967,962</b></u>	<u><b>49,900,159</b></u>
	<b>2005</b>	<b>2004</b>
Avadanlıqla təmin olunmuş kreditlər	53,889,545	21,081,140
Əmlak ilə təmin olunmuş kreditlər	33,158,716	19,544,432
Təminatlı kreditlər	10,010,730	1,040,654
Qiyətli kağızlarla təmin olunmuş kreditlər	7,194,961	1,070,649
İnventarlarla təmin olunmuş kreditlər	3,775,552	7,849,583
Korporativ zəmanətlərlə təmin olunmuş kreditlər	3,403,301	206,430
Nağd vəsait ilə təmin olunmuş kreditlər	1,454,856	1,140,565
Müştərilərə verilmiş kreditlər üzrə hesablanmış faiz gəliri	2,014,683	767,265
	<u>114,902,344</u>	<u>52,700,718</u>
Ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla	(4,934,382)	(2,800,559)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar, xalis	<u><b>109,967,962</b></u>	<u><b>49,900,159</b></u>

31 dekabr 2005 və 2004-cü il tarixlərinə bitən illər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatda məbləğlərin dəyişməsi 5 sayılı qeyddə açıqlanır.

31 dekabr 2005-ci il tarixində Bankın 23,107,989 min manat təşkil edən 1 krediti olmuşdur ki, bu da ayrı-ayrılıqda Bankın kapitalının 10%-dən artıq idi. 31 dekabr 2004-cü il tarixində Bankın 9,206,950 min manat təşkil edən 4 krediti olmuşdur ki, bu da ayrı-ayrılıqda Bankın kapitalının 10%-dən artıq idi.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

	2005	2004
<b>İqtisadi sahələr üzrə təhlil</b>		
Fiziki şəxslər	41,871,826	19,015,927
Xidmətlər	8,479,341	12,320,567
Ticarət	11,490,180	10,788,296
İstehsal	45,530,901	7,665,963
Kənd təsərrüfatı	5,515,413	2,142,700
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə hesablanmış gəlir vergisi	2,014,683	767,265
	114,902,344	52,700,718
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla	(4,934,382)	(2,800,559)
Müştərilərə verilmiş kreditlər və avansların cəmi, xalis	<b>109,967,962</b>	<b>49,900,159</b>

31 dekabr 2005 və 2004-cü il tarixlərinə müştərilərə kreditlərin verilməsi üzrə maksimum kredit riski müvafiq olaraq 114,902,344 min manat və 52,700,718 min manat təşkil etmişdir.

## 13. SATIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULAN İNVESTİSİYALAR

Satış üçün nəzərdə tutulan investisiyalar aşağıdakılardan ibarətdir:

	Nominal üzrə faiz %	2005	Nominal üzrə faiz %	2004
<b>Satış üçün nəzərdə tutulan bərc qiymətli kağızlar</b>				
Azərbaycan Respublikası Milli Bankının qısa müddətli notları	12%	3,593,525	-	-
Hesablanmış faiz gəliri		20,900		-
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızların cəmi		<b>3,614,425</b>		-

## 14. ƏSAS VƏSAİTLƏR

	Binalar	Mebel və avadanlıq	Kompüterlər	Nəqliyyat vasitələri	Sair aktivlər	Cəmi
<b>İlkin dəyər</b>						
31 dekabr 2004-cü il	355,809	1,151,826	749,198	886,171	60,267	3,203,271
Əlavələr	-	603,808	433,513	215,942	10,871	1,264,134
31 dekabr 2005-ci il	355,809	1,755,634	1,182,711	1,102,113	71,138	4,467,405
<b>Yığılmış köhnəlmə</b>						
31 dekabr 2004-cü il	6,325	476,066	451,373	462,485	59,040	1,455,289
İl üzrə xərclər	17,171	188,989	170,257	113,725	1,616	491,758
31 dekabr 2005-ci il	23,496	665,055	621,630	576,210	60,656	1,947,047
<b>Xalis qalıq dəyəri</b>						
31 dekabr 2005-ci il	<b>332,313</b>	<b>1,090,579</b>	<b>561,081</b>	<b>525,903</b>	<b>10,482</b>	<b>2,520,358</b>
<b>Xalis qalıq dəyəri</b>						
31 dekabr 2004-cü il	<b>349,484</b>	<b>675,760</b>	<b>297,825</b>	<b>423,686</b>	<b>1,227</b>	<b>1,747,982</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## QEYRİ-MADDİ AKTİVLƏR

	2005	2004
<b>İlkin dəyər</b>		
1 yanvar	588,000	342,261
Əlavələr	96,735	245,739
31 dekabr	684,735	588,000
<b>Yığılmış amortizasiya</b>		
1 yanvar	134,947	91,676
İl üzrə xərclər	65,740	43,271
31 dekabr	200,687	134,947
<b>Xalis qalıq dəyəri</b>		
31 dekabr	<b>484,048</b>	<b>453,053</b>

## 16. SAİR AKTİVLƏR

Sair aktivlər aşağıdakılardan ibarətdir:

	2005	2004
Digər əməliyyatlar üzrə avanslar və alınacaq vəsaitlər	1,690,003	107,502
Əsas vəsaitlər üzrə avanslar	354,460	-
Bərpa olunmalı vergilər və gəlir vergisindən başqa avanslar	153,380	151,777
Western Union-dan alacaqlar	121,868	35,711
Plastik kartlar üzrə hesablaşmalar	105,326	12,498
Cəmi sair aktivlər	<b>2,425,037</b>	<b>307,488</b>

## 17. BANKLARDAN VƏ DİGƏR KREDİT TƏŞKİLATLARINDAN ALINMIŞ KREDİTLƏR VƏ AVANSLAR

Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar aşağıdakılardan ibarətdir:

	2005	2004
Sahibkarlığa Kömək Milli Fondundan alınmış kreditlər	13,772,769	3,939,300
Banklardan alınmış kreditlər	37,223,809	-
Digər bankların müxbir hesabları	404,378	267,888
Hesablanmış faiz xərci	109,354	-
Cəmi banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	<b>51,510,310</b>	<b>4,207,188</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı) (min Azərbaycan manatı ilə)

Bank Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan kreditlər alır. Fond ilə bağlanmış müqavilə çərçivəsində 31 dekabr 2005-ci il və 31 dekabr 2004-cü il tarixlərində müvafiq olaraq Bank illik 1% ilə 5 ilə qədər ödəmə müddəti olan 13,772,769 min manat və 3,939,300 min manat məbləğində kreditlər almışdır. Daha sonra, Bank bu vəsaitlərdən illik 7%-dək faiz dərəcəsi və eyni ödəmə müddəti ilə Azərbaycanda şirkətlərə və fərdi sahibkarlara kredit vermək üçün istifadə etmişdir. Bu faiz dərəcələri Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müəyyən edilmiş və Bank bu faiz dərəcələrindən yuxarı dərəcələri təyin edə bilməz.

31 dekabr 2005-ci il tarixində Bankın əlaqəli tərəfdən, URALSIB Maliyyə Korporasiyasından (Rusiya) cəmi 23,107,989 min manat məbləğində krediti almışdır.

### 18. MÜŞTƏRİ HESABLARI

Müştəri hesabları aşağıdakılardan ibarətdir:

	2005	2004
Müddətli depozitlər	61,087,216	54,482,804
Tələb əsasında yenidən ödənilməli	32,782,869	18,387,401
Müştəri hesabları üzrə hesablanmış faiz xərci	1,623,683	608,817
	<u>95,493,768</u>	<u>73,479,022</u>
Cəmi müştəri hesabları	<u>95,493,768</u>	<u>73,479,022</u>

31 dekabr 2005-ci il və 31 dekabr 2004-cü il tarixinə müvafiq olaraq 29,735 min manat və 249,650 min manat Bank tərəfindən verilmiş zəmanətlər üzrə təminat kimi saxlanılmışdır.

İqtisadi sahələr üzrə müştəri hesablarının təhlilləri:

	2005	2004
Fiziki şəxslər	68,595,601	54,724,271
Ticarət	17,858,085	16,362,021
İstehsal	1,313,293	330,870
Səfirliklər	1,158,597	306,607
Tikinti	850,864	676,933
Kənd təsərrüfatı	122,752	313,774
Nəqliyyat və rabitə	80,027	74,661
Sair	3,890,866	81,068
Müştəri hesabları üzrə hesablanmış faiz xərci	1,623,683	608,817
	<u>95,493,768</u>	<u>73,479,022</u>
Cəmi müştəri hesabları	<u>95,493,768</u>	<u>73,479,022</u>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 19. SAİR ÖHDƏLİKLƏR

Sair öhdəliklər aşağıdakılardan ibarətdir:

	2005	2004
Plastik kartlarla əməliyyatlar üzrə hesablaşmalar	185,899	77,771
Gəlir vergisindən başqa ödənilməli vergilər	104,260	-
İşçilərə ödənilməli əmək haqları	91,128	-
Ödənilməli peşəkar xidmət haqları	87,343	63,739
Əvvəlki səhmdarlara ödəniləcəklər	68,550	68,550
Zəmanətlər və digər öhdəliklər üçün ehtiyatlar	-	85,901
Müvəqqəti hesablar	-	43,671
Sair	67,050	34,345
	<u>604,230</u>	<u>373,977</u>
Cəmi sair öhdəliklər	<u>604,230</u>	<u>373,977</u>

31 dekabr 2005 və 2004-cü il tarixlərinə ehtiyatlardakı hərəkətlər 5 sayılı qeyddə açıqlanmışdır.

## 20. SƏHMDAR KAPİTALI

31 dekabr 2005-ci il tarixinə Bankın səhmdar kapitalı aşağıdakılardan ibarət olmuşdur:

	Təsdiq olunmuş səhmdar kapitalı	Cəmi buraxılmış və ödənilmiş səhmdar kapitalı
Adi Səhmlər	<u>23,906,400</u>	<u>23,906,400</u>
Emissiya gəliri	<u>2,296,000</u>	<u>2,296,000</u>

31 dekabr 2004-cü il tarixinə Bankın səhmdar kapitalı aşağıdakılardan ibarət olmuşdur:

	Təsdiq olunmuş təsisçi kapitalı	Cəmi buraxılmış və ödənilmiş təsisçi kapitalı
Təsisçi kapital	<u>23,906,435</u>	<u>23,906,435</u>

2005-ci il ərzində Bank Açıq Səhmdar Bankı kimi qeydiyyatdan keçmiş və 31 dekabr 2005-ci il tarixinə onun səhmdar kapitalı hər birinin nominal dəyəri 10 min manatdan ibarət olan 2,390,640 adi səhmlərdən ibarət olmuşdur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 21. MALİYYƏ ÖHDƏLİKLƏRİ VƏ GÖZLƏNİLMƏYƏN HADİSƏLƏR

Biznesin normal gedişində Bank müştərilərin ehtiyaclarını qarşılamaq məqsədilə balansdankənar riskə malik maliyyə alətlərini təklif edir. Müxtəlif dərəcəli kredit risklərini özündə birləşdirən bu alətlər üzrə qalıqlar balansda öz əksini tapmır. Risk üzrə qiymətləndirilmiş məbləğ Bank Nəzarəti üzrə Bazel Komitəsinin irəli sürdüyü prinsiplər əsasında kredit konversiya amilləri və qarşı tərəfin risk dərəcələrini tətbiq etməklə əldə edilir.

31 dekabr 2005 və 2004-cü il tarixlərinə nominal və ya müqavilə üzrə məbləğlər və risk məbləğləri aşağıdakı kimi olmuşdur:

	2005		2004	
	Nominal məbləğ	Risk üzrə qiymətləndirilmiş məbləğ	Nominal məbləğ	Risk üzrə qiymətləndirilmiş məbləğ
Şərti öhdəliklərlə bağlı akkreditivlər və digər əməliyyatlar	5,692,335	5,692,334	8,433,748	4,216,874
Verilmiş zəmanətlər və oxşar öhdəliklər	4,020,771	4,020,771	494,800	494,800
Kreditlər və istifadə olunmuş kredit xətləri üzrə öhdəliklər	<u>6,653,360</u>	<u>-</u>	<u>1,495,230</u>	<u>747,615</u>
Cəmi şərti öhdəliklər və kredit öhdəlikləri	<u><u>16,366,466</u></u>	<u><u>9,713,105</u></u>	<u><u>10,423,778</u></u>	<u><u>5,459,289</u></u>

31 dekabr 2005 və 2004-cü il tarixlərinə zəmanətlər üzrə ehtimal olunan zərərlər üçün hesablanmış ehtiyat müvafiq olaraq sıfır və 85,901 min manat təşkil etmişdir

**Hüquqi mühakimə** - Vaxtaşırı və biznesin normal gedişi olaraq, müştərilər və partnyorlar tərəfindən Banka qarşı iddialar qaldırılı bilər. Rəhbərlik bu fikirdədir ki, yığılmamış heç bir maddi itki yaranmayacaq və buna görə də maliyyə hesabatlarında bu barədə heç bir əlavə ehtiyat yaradılmamışdır.

**Kapital qoyuluşu üzrə öhdəliklər** - Bankın 31 dekabr 2005 və 2004-cü il tarixlərinə kapital qoyuluşları üzrə heç bir mühüm öhdəlikləri yoxdur.

**Vergilər** - Azərbaycan Respublikasının sahibkarlıq və xüsusən də, vergi qanunvericiliyində maddələrin müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanları ilə rəhbərliyin vergi qanunvericiliyi haqqında şərtləri fərqli olduğundan, əməliyyatlara vergi orqanları tərəfindən yenidən baxıla bilər ki, bu halda Bank, ola bilsin ki, əlavə vergi, penyalər və faiz ödəmək məcburiyyətində qalsın. Bankın rəhbərliyi inanır ki, bütün vergi ödəmələri yerinə yetirilib və buna görə maliyyə hesabatlarında heç bir güzəşt nəzərdə tutulmamışdır. Vergi orqanları vergi ödəyicisinin fəaliyyətini yalnız son 3 təqvim ili üzrə yoxlamaq hüququna malikdir.

**Pensiya və təqaüd planları** - İşçilər ölkənin qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasından təqaüd müavinətləri alır. 31 dekabr 2005-ci il tarixinə Bankın hazırkı, və yaxud keçmiş işçiləri üçün heç bir əlavə təqaüdlər, təqaüdə çıxdıqdan sonrakı tibbi xidmət, sığorta və ya kompensasiyalar üzrə öhdəliyi yoxdur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

---

*Əməliyyat mühiti* - Bank əsas biznes fəaliyyətini Azərbaycanda aparır. Biznes mühitinə təsir edən qaydalar və qanunlar sürətli dəyişikliklərə məruz qalır və siyasətdə və biznes mühitində baş verən mənfi dəyişikliklər Bankın aktivlərini və əməliyyatlarını riskə məruz qoya bilər.

## **22. BALANS HESABATI TARİXİNDƏN SONRAKI HADİSƏLƏR**

1 yanvar 2006-cı il tarixinə, bu tarixdən başlayaraq Azərbaycanın milli valyutası denominasiya olunduğundan 5 min manat (AZM) 1 yeni manata (AZN) bərabər olmuşdur.

## **23. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR**

24-cü Beynəlxalq Audit Standartına əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar dedikdə aşağıdakılar nəzərdə tutulur:

- (a) bilavasitə və ya dolaylı yol ilə bir və ya daha çox vasitəçilərin köməyi ilə hesabatçı müəssisəyə nəzarət edən və ya onun tərəfindən nəzarətdə saxlanılan, ya da həmin müəssisə ilə ümumi nəzarətdə olan müəssisələr (Bura holding kompaniyalar, filiallar və tabeçilikdə olan müəssisələr aiddir);
- (b) əlaqəli müəssisələr - Bankın mühüm təsiri altında olan və sərmayəçinin nə filialı, nə də birgə müəssisəsi olan müəssisələr;
- (c) bilavasitə və ya dolaylı yol ilə Bankda səsvermə hüququ olan və Bank üzərində mühüm təsirə malik olan fiziki şəxslər;
- (d) Bankın əməliyyatlarının planlaşdırılmasında, aparılmasında və nəzarətində səlahiyyəti və məsuliyyəti olan əsas idarəedici heyət, yəni Bankın direktorları, vəzifəli şəxsləri (həmçinin icraçı direktor funksiyalarını icra etməyən idarə heyətinin üzvü və bu fiziki şəxslərin yaxın ailə üzvləri də daxil olmaqla);
- (e) səsvermədə böyük payı olmaqla birbaşa və ya dolayısı ilə (c) və ya (d)-də açıqlanan hər hansı bir şəxs, və ya bu vasitə ilə belə bir şəxs əhəmiyyətli təsir göstərmək imkanına malik olan müəssisələr. Bura sahibi Bankın direktorları və ya əsas təsisçiləri olan müəssisələr və əsas idarəedici heyətinin üzvü Bankla eyni olan müəssisələr aiddir;
- (f) Bankda birgə nəzarətə malik olan tərəflər;
- (g) Bankın müəssisə kimi iştirak etdiyi birgə müəssisələr; və
- (h) Bankın və ya Bankla əlaqəli hər hansı müəssisənin işçiləri üçün əmək fəaliyyətinin başa çatması ilə əlaqədar müavinət planları.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ**  
**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**  
*(min Azərbaycan manatı ilə)*

Hər bir əlaqəli tərəflə münasibətləri nəzərdən keçirərkən əsas diqqət sadəcə hüquqi formaya deyil, əsasən bu münasibətlərin məzmununa yönəldilir. Bankın əlaqəli tərəflərlə aşağıdakı əməliyyatları olmuşdur:

	2005		2004	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya
Banklara verilmiş kreditlər və avanslar, ümumi	3,909,860	35,092,717	11,762,488	32,305,693
Banklara verilmiş kreditlər üzrə hesablanmış faiz	5,684	5,684	54,471	54,471
Banklara verilmiş kreditlər və avanslar üçün ehtiyat	-	-	(226,033)	(226,229)
<b>Banklara verilmiş kreditlər və avanslar, xalis</b>	<b>3,915,544</b>	<b>35,098,401</b>	<b>11,590,926</b>	<b>32,133,935</b>
Müştərilərə verilmiş kreditlər, ümumi	-	112,887,661	30,884	51,933,453
Müştərilərə verilmiş kreditlər üzrə hesablanmış faiz	-	2,014,683	366	767,265
Müştərilərə verilmiş kreditlər üçün ehtiyat	-	(4,934,382)	(595)	(2,800,559)
<b>Müştərilərə verilmiş kreditlər, xalis</b>	<b>-</b>	<b>109,967,962</b>	<b>30,655</b>	<b>49,900,159</b>
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	32,592,534	51,400,956	-	4,207,188
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar üzrə hesablanmış faiz	92,887	109,354	-	-
<b>Cəmi banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar</b>	<b>32,685,421</b>	<b>51,510,310</b>	<b>-</b>	<b>4,207,188</b>
Müştəri hesabları	5,708,282	93,870,085	537,546	72,870,205
Müştəri hesabları üzrə hesablanmış faiz	-	1,623,683	-	608,817
<b>Cəmi müştəri hesabları</b>	<b>5,708,282</b>	<b>95,493,768</b>	<b>537,546</b>	<b>73,479,022</b>



# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı) (min Azərbaycan manatı ilə)

31 dekabr 2005 və 2004-cü il tarixinə bitən il ərzində Bankın əlaqəli tərəflərlə apardığı əməliyyatlar nəticəsində mənfəət və zərər haqqında hesabatda daxil edilən məbləğlər aşağıdakı kimi olmuşdur:

	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya
Faiz gəliri		15,537,398		5,874,202
- əlaqəli şirkətlər	-		367,984	
Faiz xərcləri		(6,332,867)		(2,283,555)
- əlaqəli şirkətlər	(92,887)		-	
- əsas idarəedici heyət	(7,577)		-	
Ehtimal olunan zərərlər üçün ehtiyatın bərpası /(ehtiyat)		(1,907,594)		(1,188,668)
- əsas idarəedici heyət	595		(595)	
- əlaqəli şirkətlər	226,033		(4,794)	
Haqq və komissiya gəlirləri		6,183,077		3,890,386
- əlaqəli şirkətlər	173,940		78,399	
Haqq və komissiya xərcləri		(1,007,159)		(443,391)
- əlaqəli şirkətlər	(64,460)		(239,018)	
Əməliyyat xərcləri		(7,462,899)		(3,817,940)
- əsas idarəedici heyət	(197,298)		(168,700)	
		<b>2005</b>		<b>2004</b>
	<b>Əlaqəli tərəflərlə əməliyyatlar</b>	<b>Maliyyə hesabatları üzrə ümumi kateqoriya</b>	<b>Əlaqəli tərəflərlə əməliyyatlar</b>	<b>Maliyyə hesabatları üzrə ümumi kateqoriya</b>
<b>Əsas idarəedici heyətə ödənişlər:</b>				
Qısamüddətli işçi müavinətləri (əmək haqqı və mükafatlar, əmək haqqından tutulmuş vergilər və sosial təminat xərcləri və digər işçi müavinətləri)	<b>(197,298)</b>	<b>(2,226,800)</b>	<b>(168,700)</b>	<b>(1,123,165)</b>

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

## 24. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə alətlərinin bazar dəyərlərinin açıqlanması 32 sayılı «Maliyyə alətləri: məlumatın açıqlanması və təqdim edilməsi» və 39 «Maliyyə alətləri: tanınması və qiymətləndirilməsi» Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirilir. Ədalətli dəyər likvidasiya satışı və ya məcburi satış əməliyyatı deyil, kommersiya əməliyyatı zamanı məlumatlandırılmış tərəflər arasında alətin mübadilə edildiyi məbləğlə müəyyənləşdirilir. Bankın maliyyə alətlərinin əksər hissəsinin satışı üçün rəsmi elan olunmuş qiymətlərlə fəal bazar mövcud olmadığından, qiymətləndirmə mexanizmini istifadə etməklə alətlər üzrə ədalətli dəyərlə real satış dəyərinin müəyyənləşdirilməsi üçün cari iqtisadi hallarını və alətlərə təsir edən riskləri nəzərə almaqla subyektiv bir fikrinin ifadə edilməsi zəruriyyəti vardır.

Maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyərinin Bankın balansındakı balans dəyəri ilə müqayisəsi aşağıdakı cədvəldə verilmişdir:

	31 dekabr 2005-ci il		31 dekabr 2004-cü il	
	Balans dəyəri	Ədalətli dəyər	Balans dəyəri	Ədalətli dəyər
Nəğd pul və Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	22,551,987	22,551,987	15,543,652	15,543,652
Banklara verilmiş kreditlər və avanslar, xalis	35,098,401	35,098,401	32,133,935	32,133,935
Ödəniş tarixinədək saxlanılan investisiyalar, xalis	3,614,425	3,614,425	-	-
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	51,510,310	51,510,310	4,207,188	4,207,188
Müştəri hesabları	95,493,768	95,493,768	73,479,022	73,479,022

Müştərilərə verilmiş kreditlərin ədalətli dəyərinin düzgün qiymətləndirilməsi mümkün deyildir belə ki, bazar haqqında məlumatın əldə olunması və ya belə alətlər üzrə hər hansı digər qiymətləndirmə vasitəsinin tətbiqi mümkün deyil.

## 25. TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ

Qanunvericilikdə nəzərdə tutulmuş kəmiyyət ölçüləri tələb edir ki, hər bir bank aşağıdakı cədvəldə göstərdiyi qaydada ümumi (8%) və 1-ci dərəcəli kapitalın (4%) risk dərəcələri üzrə qiymətləndirilmiş aktivlərinə qarşı minimal nisbət (aşağıdakı cədvəldə göstəriləyi kimi) və əmsallarını təmin etsin.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

Kapitalın adekvatlıq əmsalı Bazel Komitəsinin təsdiq edilmiş prinsipləri əsasında ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla aktivlərə və balansdan kənar öhdəliklərə aşağıdakı risk dərəcələrini tətbiq etməklə hesablanmışdır:

<b>Faizlər</b>	<b>Maddələrin adları</b>
0%	Nağd pul və Azərbaycan Respublikası Milli Bankında qalıq vəsaitlər
0%	Dövlət borc qiymətli kağızları
20%	Banklara 1 ilə qədər müddətə verilmiş kreditlər və avanslar
100%	Müştərilərə verilmiş kreditlər və avanslar
100%	Sair aktivlər
100%	Zəmanətlər
50%	İlkin ödəmə müddəti bir ildən çox olan istifadə olunmayan kreditlər üzrə öhdəliklər

Bankın faktiki kapitalının məbləğləri və əmsalları aşağıdakı cədvəldə göstərilir:

<b>Kapital məbləğləri və əmsalları</b>	<b>Faktiki məbləğ (min manat)</b>	<b>Kapitalın adekvatlıq məqsədləri üçün (min manat)</b>	<b>Kapitalın adekvatlıq məqsədləri üçün əmsal</b>	<b>Minimum tələb olunan əmsal</b>
<b>31 dekabr 2005-ci il tarixinə</b>				
Ümumi kapital	28,019,709	28,019,709	21%	8%
1-ci dərəcəli kapital	28,019,709	28,019,709	21%	4%
<b>31 dekabr 2004-cü il tarixinə</b>				
Ümumi kapital	22,036,195	22,036,195	35%	8%
1-ci dərəcəli kapital	22,036,195	22,036,195	35%	4%

## 26. RİSKİN İDARƏ EDİLMƏSİ SİYASƏTLƏRİ

Riskin idarə edilməsi bank biznesinin əsasını təşkil etməklə bank əməliyyatlarının da mühüm elementi hesab olunur. Əməliyyatların xüsusiyyətləri baxımından Bank bir sıra risklərə məruz qalır ki, bunların sırasında kredit riskini, likvidlik riskini, faiz dərəcəsi və xarici valyuta ilə bağlı riskləri sadalamaq olar. Bankın risklərlə bağlı idarəetmə siyasətinin açıqlaması aşağıdakı kimidir.

Bank aşağıdakı risk növlərini tənzimləyir:

### Likvidlik riski

Likvidlik riski depozitlərin geri götürülməsi və ödəmə müddəti çatan maliyyə alətləri ilə əlaqədar digər maliyyə öhdəliklərini ödəmək üçün vəsaitlərin kifayət olub-olmaması deməkdir. Bank bu riskin idarə edilməsində Bank aktiv/öhdəliklərin idarə olunması prosesinin hissəsi olan müştəri və bank əməliyyatları üzrə gələcəkdə gözlənilən nağd pul vəsaitinin hərəkəti gündəlik monitorinqini həyata keçirir. Aktiv və Öhdəliklərin İdarəetmə Komitəsi ("AÖK") depozitlərin geri götürülməsi üçün ödənilməli vəsaitlərinin minimal nisbətində və gözlənilməyən məbləğlərdə geri götürmələri ödəmək üçün banklararası və digər institutlardan kreditlərin minimal səviyyəsinə hədlər qoyur.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ

MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)

(min Azərbaycan manatı ilə)

## Nağd vəsaitin faiz dərəcəsi riski

Nağd vəsaitin faiz dərəcəsi riski - maliyyə alətləri üzrə gələcəkdə nağd vəsaiti axınının bazardakı faiz dərəcələrinə görə dəyişməsi riskidir. AÖK həmçinin faiz dərəcəsinə və bazar risklərini Bankın faiz dərəcəsi mövqeyinə uyğunlaşdırmaqla idarə edir. Həmin faiz dərəcəsi mövqeyi Bankı müsbət faiz marjası ilə təmin edir. Maliyyə Nəzarəti Departamenti Bankın hazırkı maliyyə fəaliyyətinin monitorinqini həyata keçirir, Bankın faiz dərəcələrindəki dəyişikliklərə həssaslığını və onun Bankın rentabelliyyəsinə təsirini qiymətləndirir. Bank faiz dərəcəsi marjasına nəzarət edir və nəticədə özünün mühüm faiz dərəcəsi riskinə və ya nağd vəsaitin axını riskinə məruz qaldığını düşünmür.

Aşağıdakı cədvəl faiz dərəcəsi riskinin təhlilini və bununla da Bankın mənfəət yaxud da zərərinin mümkün həcmi göstərir. Effektiv faiz dərəcələri maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları ilə verilmişdir ki, Bank tərəfindən istifadə olunan faiz dərəcəsi siyasətinin effektivliyini və faiz dərəcəsinin açılışını müəyyən etmək mümkün olsun.

	2005			2004		
	Azərbayc an manatı	ABŞ dolları	Sair	Azərbayc an manatı	ABŞ dolları	Sair
<b>AKTİVLƏR</b>						
Banklara verilmiş kreditlər və avanslar, xalis	8%	2%	4%	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	7%-30%	12%-36%	6%-27%	17%	22%	19%
Ödəniş tarixinədək saxlanılan investisiyalar	12%	-	-	-	-	-
<b>ÖHDƏLİKLƏR</b>						
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	1%	9%-10%	4%	1%	-	-
Müştəri hesabları	5%-14%	2%-16%	4%-12%	10%	10%	10%

Balans hesabatı üzrə əməliyyatlarda faiz dərəcəsi və likvidlik riski təhlilləri aşağıdakı cədvəldə göstərilmişdir:

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

## 31 DEKABR 2005-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı) (min Azərbaycan manatı ilə)

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	Gecikdiril- miş	Qeyri- müəyyən	2005 Cəmi
<b>AKTİVLƏR</b>							
Banklara verilmiş kreditlər və avanslar, xalis	4,596,000	1,370,437	-	-	-	9,186	5,975,623
Müştərilərə verilmiş kreditlər, xalis	4,238,167	13,301,569	36,524,595	47,988,855	7,914,776	-	109,967,962
Satış üçün nəzərdə tutulan investisiyalar	3,614,425	-	-	-	-	-	3,614,425
<b>Cəmi faiz hesablanan aktivlər</b>	<b>12,448,592</b>	<b>14,672,006</b>	<b>36,524,595</b>	<b>47,988,855</b>	<b>7,914,776</b>	<b>9,186</b>	<b>119,558,010</b>
Nağd pul və ARMB-dakı qalıq vəsaitlər	18,471,717	-	-	-	-	4,080,270	22,551,987
Banklara verilmiş kreditlər və avanslar, xalis	27,799,994	1,322,784	-	-	-	-	29,122,778
Əsas vəsaitlər, xalis	-	-	-	-	-	2,520,358	2,520,358
Qeyri-maddi aktivlər, xalis	-	-	-	-	-	484,048	484,048
Təxirə salınmış gəlir vergisi aktivləri	-	-	-	67,101	-	-	67,101
Sair aktivlər	394,110	403,520	1,627,407	-	-	-	2,425,037
<b>CƏMİ AKTİVLƏR</b>	<b>59,114,413</b>	<b>16,398,310</b>	<b>38,152,002</b>	<b>48,055,956</b>	<b>7,914,776</b>	<b>7,093,862</b>	<b>176,729,319</b>
<b>ÖHDƏLİKLƏR</b>							
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	-	1,372,436	12,056,375	33,016,709	-	-	46,445,520
Müştəri hesabları	21,955,487	11,004,579	24,401,401	10,570,088	-	-	67,931,555
<b>Cəmi faiz hesablanan öhdəliklər</b>	<b>21,955,487</b>	<b>12,377,015</b>	<b>36,457,776</b>	<b>43,586,797</b>	<b>-</b>	<b>-</b>	<b>114,377,075</b>
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və	5,064,790	-	-	-	-	-	5,064,790
Müştəri hesabları	27,562,213	-	-	-	-	-	27,562,213
Gəlir vergisi öhdəlikləri	-	1,101,302	-	-	-	-	1,101,302
Sair öhdəliklər	516,887	87,343	-	-	-	-	604,230
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>55,099,377</b>	<b>13,565,660</b>	<b>36,457,776</b>	<b>43,586,797</b>	<b>-</b>	<b>-</b>	<b>148,709,610</b>
Likvidlik intervalı	4,015,036	2,832,650	1,694,226	4,469,159			
Faiz dərəcəsinin həssaslıq intervalı	(9,506,895)	2,294,991	66,819	4,402,058			
Məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(9,506,895)	(7,211,904)	(7,145,085)	(2,743,027)			
Cəmi aktivlərin faiz nisbəti həssaslıq kimi məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(5%)	(4%)	(4%)	(2%)			

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ**  
**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**  
*(min Azərbaycan manatı ilə)*

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən artıq	Gecikdiril- miş	Qeyri- müəyyən ödəniş vaxtı	2004 Cəmi
<b>AKTİVLƏR</b>								
Banklara verilmiş kreditlər və avanslar, xalis	1,458,247	-	-	-	9,806	-	-	1,468,053
Müştərilərə verilmiş kreditlər, xalis	1,515,868	4,648,792	29,017,860	13,040,216	-	1,677,423	-	49,900,159
Cəmi faiz hesablanan aktivlər	2,974,115	4,648,792	29,017,860	13,040,216	9,806	1,677,423	-	51,368,212
Nəgd pul və ARMB-dakı qalıq vəsaitlər	13,141,337	-	-	-	-	-	2,402,315	15,543,652
Banklara verilmiş kreditlər və avanslar, xalis	29,319,307	245,150	1,101,425	-	-	-	-	30,665,882
Əsas vəsaitlər, xalis	-	-	-	-	-	-	1,747,982	1,747,982
Qeyri-maddi aktivlər, xalis	-	-	-	-	-	-	453,053	453,053
Təxirə salınmış gəlir vergisi aktivləri	-	-	-	133,533	-	-	-	133,533
Sair aktivlər	197,304	107,954	2,230	-	-	-	-	307,488
<b>CƏMİ AKTİVLƏR</b>	<b>45,632,063</b>	<b>5,001,896</b>	<b>30,121,515</b>	<b>13,173,749</b>	<b>9,806</b>	<b>1,677,423</b>	<b>4,603,350</b>	<b>100,219,802</b>
<b>ÖHDƏLİKLƏR</b>								
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və	-	-	-	3,939,300	-	-	-	3,939,300
Müştəri hesabları	2,968,389	6,956,756	22,121,176	23,045,300	-	-	-	55,091,621
Cəmi faiz hesablanan öhdəliklər	2,968,389	6,956,756	22,121,176	26,984,600	-	-	-	59,030,921
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və	267,888	-	-	-	-	-	-	267,888
Müştəri hesabları	18,387,401	-	-	-	-	-	-	18,387,401
Gəlir vergisi öhdəlikləri	123,420	-	-	-	-	-	-	123,420
Sair öhdəliklər	3,639	171,868	112,569	-	-	-	85,901	373,977
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>21,750,737</b>	<b>7,128,624</b>	<b>22,233,745</b>	<b>26,984,600</b>	<b>-</b>	<b>-</b>	<b>85,901</b>	<b>78,183,607</b>
Likvidlik intervalı	23,881,326	(2,126,728)	7,887,770	(13,810,851)	9,806	-	-	-
Faiz dərəcəsinin həssaslıq intervalı	5,726	(2,307,964)	6,896,684	(13,944,384)	9,806	-	-	-
Məcmu faiz dərəcəsinin həssaslıq	5,726	(2,302,238)	4,594,446	(9,349,938)	(9,340,132)	-	-	-
Cəmi aktivlərin faiz nisbəti həssaslıq kimi məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(0%)	(2%)	5%	(9%)	(9%)	-	-	-

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ**  
**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**  
*(min Azərbaycan manatı ilə)*

Bankın faiz hesablanan aktivlərinin və öhdəliklərinin əksəriyyəti sabit faiz dərəcələrindədir.

Aktiv və öhdəliklərin ödəniş müddətləri, həmçinin faiz hesablanan öhdəliklərinin ödəniş vaxtı çatdıqda qəbul edilən dəyərdə dəyişdirilməsi imkanları Bankın likvidliyinin, eləcə də faiz dərəcələrinin və valyuta məzənnəsinin dəyişkənliyinə nə dərəcədə həssas olmasının müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.

## Valyuta məzənnəsi riski

Valyuta məzənnəsi riski xarici valyuta mübadiləsinin məzənnəsindəki dəyişikliyə cavab olaraq maliyyə alətinin dəyərinin də dəyişə bilmək riski kimi müəyyən olunur. Xarici valyuta məzənnəsindəki dəyişikliklər Bankın maliyyə durumuna və nağd pul vəsaitlərinin hərəkətinə təsir edir.

İdarə Heyəti sahələr üzrə valyutaların açılışının səviyyəsinə məhdudiyətlər qoyur. Bu məhdudiyətlər həmçinin Azərbaycan Respublikası Milli Bankının minimum tələblərini də yerinə yetirir. Bankın xarici valyuta məzənnəsi riskinin açılışı aşağıdakı cədvəldə verilmişdir:

	<b>Azərbaycan manatı</b>	<b>ABŞ dolları 1 ABŞ dolları = 4,593 manat</b>	<b>AVRO 1 AVRO = 5,459 manat</b>	<b>Digər valyutalar</b>	<b>2005 Cəmi</b>
<b>AKTİVLƏR</b>					
Nağd pul və ARMB-dakı qalıq vəsaitlər	16,226,854	5,546,879	644,911	133,343	22,551,987
Banklara verilmiş kreditlər və avanslar, xalis	4,596,000	27,184,614	2,791,592	526,195	35,098,401
Müştərilərə verilmiş kreditlər, xalis	22,585,674	62,286,699	25,095,589	-	109,967,962
Satış üçün nəzərdə tutulan	3,614,425	-	-	-	3,614,425
Əsas vəsaitlər, xalis	2,520,358	-	-	-	2,520,358
Qeyri-maddi aktivlər, xalis	484,048	-	-	-	484,048
Təxirə salınmış gəlir vergisi aktivləri	67,101	-	-	-	67,101
Sair aktivlər	2,188,801	208,709	27,527	-	2,425,037
<b>CƏMİ AKTİVLƏR</b>	<b>52,283,261</b>	<b>95,226,901</b>	<b>28,559,619</b>	<b>659,538</b>	<b>176,729,319</b>
<b>ÖHDƏLİKLƏR</b>					
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və	13,772,769	14,526,332	23,189,203	22,006	51,510,310
Müştəri hesabları	13,952,721	76,256,846	4,985,872	298,329	95,493,768
Gəlir vergisi öhdəlikləri	1,101,302	-	-	-	1,101,302
Sair öhdəliklər	285,153	319,077	-	-	604,230
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>29,111,945</b>	<b>91,102,255</b>	<b>28,175,075</b>	<b>320,335</b>	<b>148,709,610</b>
<b>AÇIQ MÖVQE</b>	<b>23,171,316</b>	<b>4,124,646</b>	<b>384,544</b>	<b>339,203</b>	

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ**  
**MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)**  
*(min Azərbaycan manatı ilə)*

	Azərbaycan manatı	ABŞ dolları 1 ABŞ dolları = 4,903 manat	AVRO 1 AVRO = 6,682 manat	Digər valyutalar	2004 Cəmi
<b>AKTİVLƏR</b>					
Nağd pul və ARMB-dakı qalıq vəsaitlər	9,882,463	4,931,388	688,928	40,873	15,543,652
Banklara verilmiş kreditlər və avanslar, xalis	-	29,983,738	1,524,254	625,943	32,133,935
Müştərilərə verilmiş kreditlər, xalis	18,771,505	30,177,644	951,010	-	49,900,159
Əsas vəsaitlər, xalis	1,747,982	-	-	-	1,747,982
Qeyri-maddi aktivlər, xalis	453,053	-	-	-	453,053
Təxirə salınmış gəlir vergisi aktivləri	133,533	-	-	-	133,533
Sair aktivlər	267,343	40,145	-	-	307,488
<b>CƏMİ AKTİVLƏR</b>	<b>31,255,879</b>	<b>65,132,915</b>	<b>3,164,192</b>	<b>666,816</b>	<b>100,219,802</b>
<b>ÖHDƏLİKLƏR</b>					
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	3,939,300	267,358	388	142	4,207,188
Müştəri hesabları	8,643,778	61,039,685	3,725,242	70,317	73,479,022
Gəlir vergisi öhdəlikləri	123,420	-	-	-	123,420
Other liabilities	195,910	178,067	-	-	373,977
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>12,902,408</b>	<b>61,485,110</b>	<b>3,725,630</b>	<b>70,459</b>	<b>78,183,607</b>
<b>AÇIQ MÖVQE</b>	<b>18,353,471</b>	<b>3,647,805</b>	<b>(561,438)</b>	<b>596,357</b>	

## Qiymət riski

Qiymət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində, bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu buraxana məxsus amillərdən və ya bazarda alıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olmayaraq, maliyyə alətinin dəyərinin enib-qalxması ilə əlaqədar riskdir. Bank ümumi və ya hər hansı konkret bazar qiymətlərinin dəyişməsi ilə əlaqədar öz məhsulunun bazar risklərinə məruz qalır.

Bank bazarın tələblərində mənfi dəyişikliklərdən irəli gələn potensial zərərlərin vaxtaşırı qiymətləndirməklə, fərq və girov tələblərini müəyyənləşdirməklə və onlara riayət etməklə qiymət riskini idarə edir. Ödənilməmiş kredit öhdəliklərinə gəldikdə, Bank həmin öhdəliklərin ümumi məbləğinə bərabər olan potensial zərəərə məruzdur. Lakin, zərərin ehtimal olunan məbləği ona görə yuxarıda qeyd edilən məbləğdən azdır ki, öhdəliklərin böyük həcmi kredit müqavilələrin konkret şərtlərindən asılıdır.

## Ədalətli dəyər faiz dərəcəsi riski

Ədalətli dəyər faiz dərəcəsi riski bazarda faiz dərəcələrindəki dəyişikliklərin maliyyə alətlərinin dəyərinə təsir etmə riskidir.

Bankın rəhbərliyi bazar şəraitində mənfi dəyişikliklərdən yarana bilən potensial zərərləri dövrü şəkildə hesablamaqla ədalətli dəyər üzrə faiz dərəcəsi riskini tənzimləyir. Bankın İdarə heyəti Bankın cari maliyyə fəaliyyətini, ədalətli dəyər üzrə faiz dərəcəsinə dəyişikliklərə Bankın həssaslığını qiymətləndirmək və onun Bankın rentabilliyinə təsirini müəyyənləşdirmək üçün monitoring həyata keçirir.



# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

**31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)**

---

## **Kredit riski**

Bank o zaman kredit riskinə məruz qalır ki, bu zaman maliyyə alətinə sahib olan bir tərəf öhdəliyi yerinə yetirmir və nəticədə bu, digər tərəfə maliyyə itkisinə səbəb olur. Bank bir müştəri və ya bir qrup müştərilər üçün üzərinə götürdüyü kredit riskinin müxtəlif səviyyələrini tətbiq edir.

Müştəri tərəfindən kredit riskinin dərəcələri üzrə məhdudiyyətlər Müşahidə Şurası tərəfindən ildə iki dəfə yoxlanılır və təsdiq edilir. Hər bir müştəriyə yeni kredit ayrılanda bu məhdudiyyətlər nəzərdən keçirilir. Kredit Komitəsi məhdudiyyətlərdə dəyişikliklər edə bilər lakin bu dəyişikliklər Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Lazım olduqda və ümumiyyətlə bir çox kredit ayırmalarında Bank girov və korporativ təminatlar götürür. Kredit riskləri mütəmadi olaraq yoxlanılır; təminatı olmayan kreditlər isə ildə bir dəfə və ya daha çox yoxlanılmalıdır.

Kredit genişləndirmək öhdəlikləri kreditin istifadə olunmamış hissələrinin kredit, təminat, ya da akkreditiv şəklində təmsil olunmasıdır. Balansdankənar maliyyə alətlərinin kredit riski qarşı tərəfin müqavilənin şərtlərini yerinə yetirmək iqtidarının olmaması sayəsində itkilərin meydana çıxması kimi müəyyən olunur. Kreditin genişləndirilməsi öhdəliklərinin kredit riski ilə əlaqədar olaraq Bank ən çoxu ümumi istifadə olunmamış öhdəliklərin məbləği miqyasında itkilərə məruz qala bilər. Bununla belə, itkinin təxmini miqdarı ümumi istifadə olunmamış öhdəliklərdən az olur, çünki kreditin genişləndirilməsi barədə bir çox öhdəliklər xüsusi kredit standartları şamil edilən müştərilərdən asılı olur. Bank şərti öhdəliklərə balans hesabatının maliyyə alətlərinə tətbiq etdiyi eyni kredit siyasətini tətbiq edir. Bank kredit öhdəliklərinin ödəniş dövrünə də nəzarət edir, çünki uzunmüddətli öhdəliklər ümumən qısamüddətli öhdəliklərə nisbətən daha yüksək kredit riski daşıyırlar.

## **Coğrafi təhlil**

Aktivlərin və Öhdəliklərin İdarəedilməsi üzrə Komitə qanunvericilikdə və tənzimləyici sahələrdəki risklərə nəzarəti həyata keçirir və onun Bankın fəaliyyətinə təsirini müəyyənləşdirir. Bu yanaşma Banka Azərbaycanın investisiya mühitindəki dəyişikliklərdən yaranan potensial zərərləri minimuma endirmək imkanı verir.

# «NİKOYL» İNVESTİSİYA KOMMERSİYA BANKI ASC

31 DEKABR 2005-Cİ İL TARİXİNƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR (Davamı)  
(min Azərbaycan manatı ilə)

Aktiv və öhdəliklər coğrafi cəhətdən aşağıdakı kimi cəmləşmişdir:

	Azərbaycan	Digər qeyri- İƏİT ölkələri	İƏİT ölkələri	2005 Cəmi
<b>AKTİVLƏR</b>				
Nağd pul və ARMB-dakı qalıq vəsaitlər	22,551,987	-	-	22,551,987
Banklara verilmiş kreditlər və avanslar, xalis	5,061,868	3,915,631	26,120,902	35,098,401
Müştərilərə verilmiş kreditlər, xalis	109,967,962	-	-	109,967,962
Ödəniş tarixinədək saxlanılan investisiyalar	3,614,425	-	-	3,614,425
Əsas vəsaitlər, xalis	2,520,358	-	-	2,520,358
Qeyri-maddi aktivlər, xalis	484,048	-	-	484,048
Təxirə salınmış gəlir vergisi aktivləri	67,101	-	-	67,101
Sair aktivlər, xalis	2,225,063	78,497	121,477	2,425,037
<b>CƏMİ AKTİVLƏR</b>	<b>146,492,812</b>	<b>3,994,128</b>	<b>26,242,379</b>	<b>176,729,319</b>
<b>ÖHDƏLİKLƏR</b>				
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	18,824,889	32,685,421	-	51,510,310
Müştəri hesabları	95,493,768	-	-	95,493,768
Gəlir vergisi öhdəlikləri	1,101,302	-	-	1,101,302
Banklardan və digər kredit təşkilatlarından	517,594	-	86,636	604,230
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>115,937,553</b>	<b>32,685,421</b>	<b>86,636</b>	<b>148,709,610</b>
<b>AÇIQ MÖVQE</b>	<b>30,555,259</b>	<b>(28,691,293)</b>	<b>26,155,743</b>	

	Azərbaycan	Digər qeyri- İƏİT ölkələri	İƏİT ölkələri	2004 Cəmi
<b>AKTİVLƏR</b>				
Nağd pul və ARMB-dakı qalıq vəsaitlər	15,543,652	-	-	15,543,652
Banklara verilmiş kreditlər və avanslar,	395,920	11,590,730	20,147,285	32,133,935
Müştərilərə verilmiş kreditlər, xalis	49,900,159	-	-	49,900,159
Ödəniş tarixinədək saxlanılan investisiyalar	1,747,982	-	-	1,747,982
Qeyri-maddi aktivlər, xalis	453,053	-	-	453,053
Təxirə salınmış gəlir vergisi aktivləri	133,533	-	-	133,533
Sair aktivlər, xalis	271,748	35,740	-	307,488
<b>CƏMİ AKTİVLƏR</b>	<b>68,446,047</b>	<b>11,626,470</b>	<b>20,147,285</b>	<b>100,219,802</b>
<b>ÖHDƏLİKLƏR</b>				
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	4,207,188	-	-	4,207,188
Müştəri hesabları	73,479,022	-	-	73,479,022
Gəlir vergisi öhdəlikləri	123,420	-	-	123,420
Other liabilitiesBanklardan və digər kredit	373,977	-	-	373,977
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>78,183,607</b>	<b>-</b>	<b>-</b>	<b>78,183,607</b>
<b>AÇIQ MÖVQE</b>	<b>(9,737,560)</b>	<b>11,626,470</b>	<b>20,147,285</b>	

Bankın adı: Nikoil IKB ASC

Hesabat tarixi:

31-07-06**RƏGƏMSƏL BALANS****AKTİVLƏR***(man. qəp.)*

10	NAĞD PUL, DİGƏR ÖDƏNİŞ VASİTƏLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ BANKINDAKI (AMB) HESABLAR	5,728,499.31
100	Nağd pul və digər ödəniş vasitələri- milli valyutada	1,526,480.87
1001	Kassa - milli valyutada	1,364,232.22
1004	Bankomatlardakı nağd pul - milli valyutada	162,248.39
1006	Xatirə sikkələri - milli valyutada	0.26
101	Nağd pul və digər ödəniş vasitələri - xarici valyutada	988,884.17
1011	Kassa - xarici valyutada	878,171.76
1014	Bankomatlardakı nağd pul - xarici valyutada	96,764.53
1015	Yol çekləri - xarici valyutada	13,947.88
105	AMB-dəki hesablar - milli valyutada	991,667.82
1052	AMB-dəki "nostro" müxbir hesabları - milli valyutada	991,667.82
106	AMB-dəki hesablar - xarici valyutada	2,221,466.45
1062	AMB-dəki "nostro" müxbir hesabları - xarici valyutada	2,221,466.45
13	DÖVLƏT MÜƏSSİSƏLƏRİNƏ VƏ İCTİMAİ TƏŞKİLATLARA VERİLMİŞ KREDİTLƏR	557,431.20
130	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş qısamüddətli kreditlər - milli valyutada	346,500.00
1305	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinə verilmiş qısamüddətli kreditlər - milli valyutada	150,000.00
131	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş qısamüddətli kreditlər - xarici valyutada	1,061.64
1318	İctimai təşkilatlara verilmiş qısamüddətli kreditlər - xarici valyutada	1,061.64
135	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş uzunmüddətli kreditlər - milli valyutada	217,235.50
1351	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	17,235.50
1355	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	200,000.00
139	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar	-7,365.94
1391	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün adi ehtiyatlar - milli valyutada	-7,365.94
14	BORC QIYMƏTLİ KAĞIZLARA İNVESTİSIYALAR	318,000.00
140	Borc qiymətli kağızlar - milli valyutada	318,000.00
1401	Dövlətin borc güzəştli qiymətli kağızları - milli valyutada	315,027.48
1402	Dövlətin borc güzəştli qiymətli kağızları üzrə alınacaq güzəşt məbləğləri - milli valyutada	2,972.52
17	MALIYYƏ SEKTORUNA VERİLMİŞ KREDİTLƏR VƏ AVANSLAR	1,386,928.24
171	Maliyyə sektorunda "nostro" müxbir və qısamüddətli depozit hesabları - xarici valyutada	1,386,928.24
1711	Rezident banklardakı "nostro" müxbir hesabları - xarici valyutada	15,073.90
1712	Qeyri-rezident banklardakı "nostro" müxbir hesabları - xarici valyutada	585,607.54
1713	Rezident banklarda yerləşdirilmiş qısamüddətli depozitlər - xarici valyutada	1,776.80
18	FİZİKİ ŞƏXSLƏRƏ VƏ ÖZƏL MÜƏSSİSƏLƏRƏ VERİLMİŞ KREDİTLƏR	37,619,397.21
180	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	3,599,086.74
1801	Rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - milli valyutada	1,160,120.74
1802	Qeyri-rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - milli valyutada	4,166.00
1803	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	853,422.00
1805	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	54,000.00
1806	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	1,016,900.00
1807	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	403,975.00
1808	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - milli valyutada	81,503.00
181	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	7,254,989.55
1811	Rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	3,891,189.06
1812	Qeyri-rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	113,150.17
1813	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	1,795,051.20

1815	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	691,433.72
1816	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	43,072.30
1817	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	703,790.48
1818	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	17,302.62
182	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər	1,075,938.03
1821	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - milli valyutada	478,927.00
1822	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	597,011.03
183	Fiziki şəxslərin və özəl müəssisələrin cari hesabları üzrə overdraft	170,860.16
1831	Fiziki şəxslərin və özəl müəssisələrin cari hesabları üzrə overdraft - milli valyutada	93,023.00
1832	Fiziki şəxslərin və özəl müəssisələrin cari hesabları üzrə overdraft - xarici valyutada	77,837.16
184	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər	1,134,248.74
1841	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	681,831.34
1842	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	452,417.40
185	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	7,020,044.66
1851	Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	1,824,420.36
1853	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	1,372,662.10
1855	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	1,096,340.00
1856	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	175,290.00
1857	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	1,012,332.20
1858	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - milli valyutada	1,539,000.00
186	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	18,195,990.22
1861	Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	7,996,392.58
1863	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	8,060,747.99
1865	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	0.00
1866	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	1,056,150.35
1867	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	1,030,544.00
1868	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər - xarici valyutada	52,155.30
189	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar	-831,760.89
1891	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün adi ehtiyatlar - milli valyutada	-787,822.28
1892	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün məqsədli ehtiyatlar - milli valyutada	-43,938.61
19	<b>VAXTI KEÇMİŞ KREDİTLƏR VƏ AVANSLAR</b>	479,303.59
190	Vaxtı keçmiş qısamüddətli kreditlər və avanslar - milli valyutada	152,505.19
1902	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş vaxtı keçmiş qısamüddətli kreditlər - milli valyutada	105,318.80
1904	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş vaxtı keçmiş qısamüddətli kreditlər - milli valyutada	47,186.39
191	Vaxtı keçmiş qısamüddətli kreditlər və avanslar - xarici valyutada	883,281.96
1912	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş vaxtı keçmiş qısamüddətli kreditlər - xarici valyutada	143,302.47
1914	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş vaxtı keçmiş qısamüddətli kreditlər - xarici valyutada	733,307.29
196	Vaxtı keçmiş uzunmüddətli kreditlər və avanslar - xarici valyutada	38,352.18
1964	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş vaxtı keçmiş uzunmüddətli kreditlər - xarici valyutada	38,352.18
199	Vaxtı keçmiş kreditlər və avanslar üzrə ehtimal olunan zərər üçün ehtiyatlar	-594,835.74
1991	Vaxtı keçmiş kreditlər və avanslar üzrə ehtimal olunan zərər üçün adi ehtiyatlar - milli valyutada	-52,825.10

1992	Vaxtı keçmiş kreditlər və avanslar üzrə ehtimal olunan zərər üçün məqsədli ehtiyatlar - milli valyutada	-542,010.64
22	<b>DÖVLƏT BÜDCƏSİ VƏ DİGƏR TƏŞKİLATLARLA HESABLAŞMALAR</b>	250,246.99
220	Dövlət Büdcəsi və digər təşkilatlarla hesablaşmalar - milli valyutada	250,246.99
2203	Vergilər Nazirliyi ilə hesablaşmalar - milli valyutada	250,246.99
23	<b>DİGƏR KREDİTLƏR VƏ ƏMƏLİYYATLAR</b>	240,966.21
230	Digər qısamüddətli kreditlər - milli valyutada	11,646.99
2301	Plastik kartlarla əməliyyatlar üzrə müştərilərə verilmiş qısamüddətli kreditlər - milli valyutada	11,646.99
231	Digər qısamüddətli kreditlər - xarici valyutada	204,620.21
2311	Plastik kartlarla əməliyyatlar üzrə müştərilərə verilmiş qısamüddətli kreditlər - xarici valyutada	204,620.21
234	Digər əməliyyatlar - milli valyutada	83,880.00
2342	Faktoring əməliyyatları - milli valyutada	83,880.00
239	Digər kreditlər və əməliyyatlar üzrə ehtimal olunan zərər üçün ehtiyatlar	-59,180.99
2391	Digər kreditlər və əməliyyatlar üzrə ehtimal olunan zərər üçün adi ehtiyatlar - milli valyutada	-59,180.99
24	<b>HESABLANMIŞ ALINACAQ FAİZLƏR VƏ DİVİDENDLƏR</b>	703,895.83
240	Qısamüddətli kreditlər və avanslar, qiymətli kağızlar və digər əməliyyatlar üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	67,108.22
2402	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş qısamüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	225.00
2404	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	65,076.77
2409	Digər qısamüddətli kreditlər və digər əməliyyatlar üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	1,806.45
241	Qısamüddətli kreditlər və avanslar, qiymətli kağızlar və digər əməliyyatlar üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	324,140.08
2412	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş qısamüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	17,699.42
2414	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş qısamüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	302,504.65
2419	Digər qısamüddətli kreditlər və digər əməliyyatlar üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	3,936.01
243	Uzunmüddətli kreditlər və avanslar üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	81,217.22
2432	Dövlət müəssisələrinə və ictimai təşkilatlara verilmiş uzunmüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	297.32
2434	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - milli valyutada	80,919.90
244	Uzunmüddətli kreditlər və avanslar üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	231,430.31
2444	Fiziki şəxslərə və özəl müəssisələrə verilmiş uzunmüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər - xarici valyutada	231,430.31
25	<b>DİGƏR AKTİVLƏR</b>	455,557.87
250	Digər aktivlər - milli valyutada	354,439.31
2501	Digər debitorlar - milli valyutada	20,209.50
2503	Qabaqcadan ödəmələr - milli valyutada	210,763.62
2504	Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması üçün qabaqcadan ödəmələr - milli valyutada	85,179.60
2507	Təxirə salınmış vergi aktivləri (tələbləri) - milli valyutada	15,583.15
2509	Ödənilməkdə olan məbləğlər və digər aktivlər - milli valyutada	22,703.44
251	Digər aktivlər - xarici valyutada	101,118.56
2513	Qabaqcadan ödəmələr - xarici valyutada	8,868.56
2519	Ödənilməkdə olan məbləğlər və digər aktivlər - xarici valyutada	92,250.00
28	<b>FİLİALLARARASI HESABLAŞMALAR</b>	12,702,217.37
280	Filiallararası hesablaşmalar - milli valyutada	4,904,153.43
2801	Filiallararası hesablaşmalar - milli valyutada	565,963.85
2803	Filiallararası hesablaşmalar üzrə verilmiş vəsaitlər - milli valyutada	4,338,189.58
281	Filiallararası hesablaşmalar - xarici valyutada	7,798,063.94
2811	Filiallararası hesablaşmalar - xarici valyutada	622,533.31
2813	Filiallararası hesablaşmalar üzrə verilmiş vəsaitlər - xarici valyutada	7,175,530.63
29	<b>ƏSAS VƏSAİTLƏR VƏ QEYRİ-MADDİ AKTİVLƏR</b>	928,719.18
291	Binalar və qurğular	64,387.00
2911	Binalar və qurğular	71,161.75
2912	Binalar və qurğular üzrə yığılmış köhnəlmə	-6,774.75
292	Mebel və avadanlıq	296,678.30
2921	Mebel və avadanlıq	456,574.21
2922	Mebel və avadanlıq üzrə yığılmış köhnəlmə	-159,895.91
293	Kompüterlər və rabitə avadanlıqları	206,443.47
2931	Kompüterlər və rabitə avadanlıqları	357,431.32
2932	Kompüterlər və rabitə avadanlıqları üzrə yığılmış köhnəlmə	-150,987.85

294	Nəqliyyat vasitələri	124,065.73
2941	Nəqliyyat vasitələri	256,660.61
2942	Nəqliyyat vasitələri üzrə yığılmış köhnəlmə	-132,594.88
295	Digər əsas vəsaitlər	2,027.12
2951	Digər əsas vəsaitlər	14,494.08
2952	Digər əsas vəsaitlər üzrə yığılmış köhnəlmə	-12,466.96
296	İcarəyə alınmış aktivlərin əsaslı təmiri	121,452.19
2961	İcarəyə alınmış aktivlərin əsaslı təmiri	187,871.71
2962	İcarəyə alınmış aktivlərin əsaslı təmiri üzrə yığılmış köhnəlmə	-66,419.52
299	Qeyri-maddi aktivlər	113,665.37
2991	Qeyri-maddi aktivlər	157,226.49
2992	Qeyri-maddi aktivlər üzrə yığılmış köhnəlmə	-43,561.12
<b>AKTİVLƏRİN CƏMİ</b>		<b>61,371,163.00</b>

## PASSİVLƏR

(man. qəp.)

33	DÖVLƏT MÜƏSSİSƏLƏRİ VƏ İCTİMAİ TƏŞKİLATLAR QARŞISINDA ÖHDƏLİKLƏR	1,102,613.58
330	Dövlət müəssisələrinin və ictimai təşkilatların cari hesabları - milli valyutada	234,841.64
3301	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	1,556.79
3303	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	31,545.50
3304	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	124,690.90
3305	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	4,463.39
3306	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	42,119.64
3307	Digər sektorlarda fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - milli valyutada	966.12
3308	İctimai təşkilatların cari hesabları - milli valyutada	29,499.30
331	Dövlət müəssisələrinin və ictimai təşkilatların cari hesabları - xarici valyutada	867,771.94
3313	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - xarici valyutada	254.36
3314	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - xarici valyutada	12,222.99
3315	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrinin cari hesabları - xarici valyutada	42.71
3318	İctimai təşkilatların cari hesabları - xarici valyutada	1.01
34	XARİCİ DÖVLƏTLƏRİN RƏSMİ İDARƏLƏRİ QARŞISINDA ÖHDƏLİKLƏR	81,098.49
340	Xarici dövlətlərin rəsmi idarələrinin cari hesabları - milli valyutada	4,364.53
3401	Səfirliklərin cari hesabları - milli valyutada	4,339.85
3409	Xarici dövlətlərin digər rəsmi idarələrinin cari hesabları - milli valyutada	24.68
341	Xarici dövlətlərin rəsmi idarələrinin cari hesabları - xarici valyutada	76,733.96
3411	Səfirliklərin cari hesabları - xarici valyutada	69,849.16
3419	Xarici dövlətlərin digər rəsmi idarələrinin cari hesabları - xarici valyutada	6,884.80
35	BLOKLAŞDIRILMIŞ MÜŞTƏRİ HESABLARI	1,210.00
350	Bloklaşdırılmış müştəri hesabları - milli valyutada	1,210.00
3502	Qarantiyalar üzrə müştərilərin bloklaşdırılmış hesabları - milli valyutada	1,210.00
37	MALİYYƏ SEKTORU QARŞISINDA ÖHDƏLİKLƏR	12,799,739.74
370	Maliyyə sektorunun "loro" müxbir, qısamüddətli depozit və digər hesabları - milli valyutada	200,000.00
3707	Digər maliyyə institutları qarşısında qısamüddətli öhdəliklər - milli valyutada	200,000.00
371	Maliyyə sektorunun "loro" müxbir, qısamüddətli depozit və digər hesabları - xarici valyutada	1,492,140.38
3711	Rezident bankların "loro" müxbir hesabları - xarici valyutada	68,092.38
3717	Digər maliyyə institutları qarşısında qısamüddətli öhdəliklər - xarici valyutada	310,940.00
374	Maliyyə sektorundan alınmış qısamüddətli kreditlər - xarici valyutada	3,109,400.00
3741	Rezident banklardan alınmış qısamüddətli kreditlər - xarici valyutada	621,880.00
3742	Qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlər - xarici valyutada	2,487,520.00
376	Maliyyə sektorundan alınmış uzunmüddətli kreditlər və depozitlər - milli valyutada	3,383,723.36
3767	Digər maliyyə institutlarından alınmış uzunmüddətli kreditlər - milli valyutada	3,383,723.36
377	Maliyyə sektorundan alınmış uzunmüddətli kreditlər və depozitlər - xarici valyutada	4,114,476.00
3772	Qeyri-rezident banklardan alınmış uzunmüddətli kreditlər - xarici valyutada	4,114,476.00
38	FİZİKİ ŞƏXSLƏR VƏ ÖZƏL MÜƏSSİSƏLƏR QARŞISINDA ÖHDƏLİKLƏR	27,436,727.11
380	Fiziki şəxslərin və özəl müəssisələrin cari hesabları - milli valyutada	3,605,685.51
3801	Rezident fiziki şəxslərin cari hesabları - milli valyutada	305,083.95
3802	Qeyri-rezident fiziki şəxslərin cari hesabları - milli valyutada	22,691.26

3803	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	2,798,710.23
3805	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	177,296.93
3806	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	47,420.99
3807	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	188,711.97
3808	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	15,463.96
3809	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - milli valyutada	50,306.22
381	Fiziki şəxslərin və özəl müəssisələrin cari hesabları - xarici valyutada	1,620,115.43
3811	Rezident fiziki şəxslərin cari hesabları - xarici valyutada	871,058.59
3812	Qeyri-rezident fiziki şəxslərin cari hesabları - xarici valyutada	94,608.45
3813	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	475,905.79
3815	Kənd təsərrüfatı və e'mal (yeyinti sənayesi də daxil olmaqla) sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	130,811.29
3816	İnşaat və əmlak sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	1.86
3817	Sənaye və istehsal sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	46,696.88
3818	Nəqliyyat və rabitə sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	153.06
3819	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin cari hesabları - xarici valyutada	879.51
382	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cari hesabları	347,724.96
3821	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərin cari hesabları- milli valyutada	342,356.04
3822	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident fiziki şəxslərin cari hesabları- xarici valyutada	2,367.02
3823	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslərin cari hesabları- milli valyutada	684.37
3824	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslərin cari hesabları- xarici valyutada	2,317.53
383	Fiziki şəxslərin və özəl müəssisələrin qısamüddətli depozitləri - milli valyutada	1,264,641.00
3831	Rezident fiziki şəxslərin qısamüddətli depozitləri - milli valyutada	283,035.00
3832	Qeyri-rezident fiziki şəxslərin qısamüddətli depozitləri - milli valyutada	8,390.00
3833	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin qısamüddətli depozitləri - milli valyutada	724,000.00
3839	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin qısamüddətli depozitləri - milli valyutada	249,216.00
384	Fiziki şəxslərin və özəl müəssisələrin qısamüddətli depozitləri - xarici valyutada	2,937,674.78
3841	Rezident fiziki şəxslərin qısamüddətli depozitləri - xarici valyutada	1,396,008.99
3842	Qeyri-rezident fiziki şəxslərin qısamüddətli depozitləri - xarici valyutada	372,903.79
3843	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin qısamüddətli depozitləri - xarici valyutada	1,150,994.00
3849	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin qısamüddətli depozitləri - xarici valyutada	17,768.00
386	Fiziki şəxslərin və özəl müəssisələrin uzunmüddətli depozitləri - milli valyutada	850,677.57
3861	Rezident fiziki şəxslərin uzunmüddətli depozitləri - milli valyutada	542,377.57
3862	Qeyri-rezident fiziki şəxslərin uzunmüddətli depozitləri - milli valyutada	19,300.00
3863	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin uzunmüddətli depozitləri - milli valyutada	170,000.00
3869	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin uzunmüddətli depozitləri - milli valyutada	119,000.00
387	Fiziki şəxslərin və özəl müəssisələrin uzunmüddətli depozitləri - xarici valyutada	16,810,138.19
3871	Rezident fiziki şəxslərin uzunmüddətli depozitləri - xarici valyutada	15,735,168.27
3872	Qeyri-rezident fiziki şəxslərin uzunmüddətli depozitləri - xarici valyutada	979,030.27
3873	Ticarət və xidmət sektorlarında fəaliyyət göstərən özəl müəssisələrin uzunmüddətli depozitləri - xarici valyutada	69,287.65
3879	Digər sektorlarda fəaliyyət göstərən özəl müəssisələrin uzunmüddətli depozitləri - xarici valyutada	26,652.00
389	Fiziki şəxslərin və özəl müəssisələrin bağlanmış hesabları	69.67
3891	Fiziki şəxslərin və özəl müəssisələrin bağlanmış hesabları - milli valyutada	69.67
42	DÖVLƏT BÜDCƏSİ VƏ DİGƏR TƏŞKİLATLARLA HESABLAŞMALAR	59,042.12
420	Dövlət Büdcəsi və digər təşkilatlarla hesablaşmalar - milli valyutada	59,042.12
4201	Dövlət Büdcəsinə ödəniləcək vəsaitlər - milli valyutada	238.08
4203	Vergilər Nazirliyinə ödəniləcək vəsaitlər - milli valyutada	25,969.30
4204	Dövlət fondlarına və digər fondlara ödəniləcək vəsaitlər - milli valyutada	32,834.74

44	HESABLANMIŞ ÖDƏNİLƏCƏK FAİZLƏR	662,048.18
440	Qısamüddətli öhdəliklər, qiymətli kağızlar və digər əməliyyatlar üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	8,908.90
4404	Fiziki şəxslər və özəl müəssisələr qarşısında qısamüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	6,103.31
4409	Digər əməliyyatlar üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	2,805.54
441	Qısamüddətli öhdəliklər, qiymətli kağızlar və digər əməliyyatlar üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	123,493.51
4413	Maliyyə sektoru qarşısında qısamüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	73,066.41
4414	Fiziki şəxslər və özəl müəssisələr qarşısında qısamüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	50,427.10
443	Uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	12,060.26
4431	Hökumət idarələri qarşısında uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	2,291.86
4434	Fiziki şəxslər və özəl müəssisələr qarşısında uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - milli valyutada	9,768.40
444	Uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	517,585.51
4443	Maliyyə sektoru qarşısında uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	31,893.66
4444	Fiziki şəxslər və özəl müəssisələr qarşısında uzunmüddətli öhdəliklər üzrə hesablanmış ödəniləcək faizlər - xarici valyutada	485,691.85
45	DİGƏR PASSİVLƏR	145,508.53
450	Digər passivlər - milli valyutada	65,798.39
4501	Digər kreditorlar - milli valyutada	20,039.69
4502	Müəyyən edilməmiş məbləğlər - milli valyutada	1,753.62
4509	Ödənilməkdə olan məbləğlər və digər passivlər - milli valyutada	44,005.08
451	Digər passivlər - xarici valyutada	79,710.14
4511	Digər kreditorlar - xarici valyutada	0.00
4512	Müəyyən edilməmiş məbləğlər - xarici valyutada	5,528.43
4519	Ödənilməkdə olan məbləğlər və digər passivlər - xarici valyutada	74,181.71
48	FİLİALLARARASI HESABLAŞMALAR	12,702,217.37
480	Filiallararası hesablaşmalar - milli valyutada	4,904,153.43
4801	Filiallararası hesablaşmalar - milli valyutada	565,963.85
4803	Filiallararası hesablaşmalar üzrə alınmış vəsaitlər - milli valyutada	4,338,189.58
481	Filiallararası hesablaşmalar - xarici valyutada	7,798,063.94
4811	Filiallararası hesablaşmalar - xarici valyutada	622,533.31
4813	Filiallararası hesablaşmalar üzrə alınmış vəsaitlər - xarici valyutada	7,175,530.63
50	NİZAMNAMƏ KAPİTALI	4,754,149.44
501	Kredit təşkilatlarının nizamnamə kapitalı	4,754,149.44
5011	Adi səhmlər	4,754,149.44
51	Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsaitlər	459,200.00
510	Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsaitlər	459,200.00
5101	Adi səhmlərin emissiyasından əmələ gələn əlavə vəsaitlər	459,200.00
54	Keçmiş illərin mənfəəti/zərəri	310,507.27
540	Keçmiş illərin mənfəəti/zərəri	310,507.27
5401	Keçmiş illərin mənfəəti/zərəri	310,507.27
55	Maliyyə ilinin mənfəəti/zərəri	857,101.17
550	Maliyyə ilinin mənfəəti/zərəri	857,101.17
5501	Cari maliyyə ilinin mənfəəti/zərəri	857,101.17
<b>PASSİVLƏRİN CƏMİ</b>		<b>61,371,163.00</b>

Rəhbər:

Baş mühasib:

Tarix:

02-08-06

M.Y.